



Qurucusu:
Adil Minbaşyev

İctimai-siyasi, hüquq qəzeti

Qəzet 1990-cı ilin
iyulundan çıxır

№ 32 (6075) 23 avqust 2024-cü il

Qiyməti 40 qəpik

Prezident Özbəkistana getdi



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 22-də Özbəkistan Respublikasına dövlət səfərinə gəlib.

Adalet.az xəber verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalgalandığı İslam Karimov adına Daşkend

Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərfinə fəxri qaroval dəstəsi düzəlmüşdü.

Prezident İlham Əliyevi və birinci xanım Mehriban Əliyevanı Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxsler qarşıladılar.

XİN: Azərbaycan terrorla mübarizə sahəsində daima ön sıralardadır

Azərbaycan terrordan ciddi şəkildə eziyyət çəkən bir ölkə olaraq milli və beynəlxalq səviyyədə terrorla mübarizə sahəsində daima ön sıralardadır.

Adalet.az xəber verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Terrorizm Qurbanlarını Beynəlxalq Anma Günü ilə bağlı "X" hesabında yazılıb.

"Biz terrorizmin bütün forma və təzahürlərini qətiyyətlə rədd edirik və bu ciddi təhlükəyə qarşı güclü beynəlxalq fəaliyyətin tərəfdarıyız", - paylaşımında bildirib.

Azərbaycana qaytarılan 4 kənddə kütləvi şəkildə minalar aşkarlanıb



"İşgal olunmuş ərazilərdə yüz minə yaxın minanın olacağı ehtimal edilsə də, Vətən mühərbiyəndən sonra bu rəqəmin milyon yarından çox olduğu aydınlaşdı".

Adalet.az xəber verir ki, buna "Minalar Əleyhinə

Azərbaycan Kampaniyası" İctimai Birliyinin rəhbəri Hafiz Səfixanov Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi layihəsinin yekunlarına həsr edilmiş mətbuat konfransında deyib.

O qeyd edib ki, en böyük monitoringlər may ayında delimitasiya prosesində Azərbaycana qaytarılan dörd kənddə aparılıb:

"Həmin ərazilər də kütləvi şəkildə minalarıb. Hətta minatəmizlərlərimiz erməni postlarının cəmi 5-10 metrliyində axtarışlar aparıblar. Proses zamanı həmin dörd kənddə təessüf ki, mina partlayışları baş verib".

130 mindən çox insan Kursku tərk edib

Kursk sərhəd bölgəsinin 130 mindən çox sakini tərk etdi, texminən 20 min nəfər qalıb.

Adalet.az xəber verir ki, bu barədə TASS məlumat yayıb.

Xatırladaq ki, avqustun 6-da səhər saatlarında Ukr-



rayna hərbçiləri Rusiyani Kursk vilayətinə daxil olublar. Məlumatə görə, Ukrayna Silahlı Qüvvələri Oleşnya ve Nikolaev-Dar-

yino yaxınlığında rus qoşunlarının mövqelərinə hücum edib. Avqustun 8-də Müdafiə Nazirliyi Kursk vilayətinin Sudjanski və Kogenevski rayonlarında döyüşlərin getdiyini bildirib.

Avqustun 9-da axşam saatlarında Belqorod, Bryansk və Kursk vilayətlərində antiterror əməliyyatı (CTO) rejimi tətbiq edilib.

"YA ALLAH, ATDIĞIMIZ BOMBALAR UŞAQLARA VƏ QADINLARA DƏYMƏSİN!"



Aqil Abbas

aqilabbas@rambler.ru

Azərbaycanın Milli Qəhrəmanı Fred Asif hər dəfə ermənilərlə döyüsdən qabaq əllərini göyə qaldırıb Allah'a belə yalvarır.

Ümumiyyətlə, türklər heç vaxt mühərbiyərdə uşaqlara, qadınlara və qocalara əl qaldırmayıblar. Yalnız əllərində silah olanlarla vuruşublar. Bu, türklərin böyükülüyüdür.

Bir məşhur bolqar filmi var, bolqarların Osmanlılara qarşı üsyənə hasr olunub. Osmanlının bir əyaləti olan Bolqarıstan kralı oğlunu türk Sultanına girov verir ki, heç vaxt sənin əleyhinə üşən qaldırmayacam, əgər qaldırsam oğlumun başını kəsmək sənin haqqındır. Vaxt keçir, kral üşən qaldırır. Qoşunlar üzbəüz dayanıb, bolqar kralının 14-15 yaşlı oğlu türk Sultanının yanında at belindədir. Sultan bir sözünü tutmayan bolqar kralının qoşununa baxır, bir ərəb qoşunlarına baxır, bir də kralın girov oğluna. Gülmüşür, qamçı ilə kral oğlunun mindiyi atın arxasına vurub deyir:

- Get atanın yanına.

Bax:şəh-2

GÜNLÜK LƏTİFƏSİ

Cavan tərbiyəçi otağa kompyuter gotirir: - İndi neçə kompyuter oldu?

Bu vaxt müdirdə otağa gəlib soruşur:

- Uşaqlar, deyin görüm, otaqda neçə kompyuter var?

- Bir!

- Dündür, - tərbiyəçi çox çətinliklə ikinci sonra

radır. Elə bil bunu son də eleyə bilərdin!

- Axı kitabda kompyuter yazılib.

- Kitabın növbəti sahifəsində 10-a qədər saymağı avtobuslarla öyrədiblər. Ümidvaram otağa avtobus götirməyə hazırlaşmışsan?

- Biz həmişə bunu alma ilə öy-

İlham Əliyev: Regionda tamamilə yeni şərait yaranıb



Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb.

Adalet.az xəber verir ki, bunu avqustun 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinle mətbuatı bəyanatlarla çıxış edərkən deyib.

"Humanitar əməkdaşlıq sahəsinə həmişə xüsusi diqqət yetirilir. Azərbaycanda rus dilində tədris aparılan 324 məktəb var, onlarda 160 min şagird təhsil alır. 800 mindən çox şagird rus dilini ikinci dil kimi öyrənir. Azərbaycanın 26 ali təhsil müəssisəsində 15 minden artıq tələbənin təhsil aldığı rus dili bölmələri var. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Tibb Universitetinin filialları uğurla fealiyyət göstərir. Bu gün, həmçinin təhsil sahəsində münəsibətlərin inkişafı məsələsini müzakirə etdik", - Azərbaycan Prezidenti qeyd edib.

"Biz, eyni zamanda, məhdud formatda keçirilən görüşdə regional təhlükəsizlikle bağlı məsələləri müzakirə etdik. Ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb. Azərbaycan öz suverenliyini və erazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqrər olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fealiyyətdən asılıdır", - Prezident İlham Əliyev vurğulayıb.

"Putinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır"

"Azərbaycan və Rusiya müttəfiqlər, dostlar, yaxın tərəfdəşlər və qonşular kimi fealiyyət göstərir".

Adalet.az xəber verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev rusiyali həmkarı Vladimir Putinle mətbuatı bəyanatında deyib.

Dövlətimizin başçısı qeyd edib ki, Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri xüsusi xarakter daşıyır.

Vladimir Putin: "Şirkətlərimiz Azərbaycanda özlərini rahat hiss edir"

Rusiya şirkətləri Azərbaycan bazارında özlərini kifayət qədər rahat hiss edir.

Adalet.az xəber verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə danışıqların yekunu üzrə mətbuatı bəyanatında bildirib.

"Bunun "LUKoil" və montaj istehsalını təşkil edən KAMAZ şirkətləri, SOLLERS, UAZ-dir. Onlar uğurla işləyirlər və inkişaf perspektivi var. Onların işləməsi üçün yaradılan şəraitə görə minnətdəriq. "Transmaşholding" şirkəti fevralda "Bakı Metropoliteni" üçün Rusiya vəqonlarının böyük partiyasının istehsalı üzrə daha bir müqavilə imzalayıb", - o qeyd edib.

Putin İlham Əliyevə təşəkkür etdi

Rusiya Prezidenti Vladimir Putin rus dilinə göstərilən diqqətə görə azərbaycanlı həmkarı İlham Əliyevə təşəkkürünü bildirib.

Adalet.az xəber verir ki, Rusiya Lideri Prezident İlham Əliyevlə mətbuatı bəyanatında bildirib: "Azərbaycanda rus dilindən hər yerde və sərbəst istifadə olunur. Hiss edirik ki, Azərbaycan Respublikasının rəhbərliyi bu tendensiyani hərəkəflə şəkildə dəstəkləyir. İlham Heydər oğlu, rus dilinə göstərilən bu diqqətə görə Sizə minnətdəriq".

Bakıda Rusiya-Azərbaycan Universitetinin yaradılması təşəbbüsünün müzakirə olunduğu vurğulayan Vladimir Putin əlavə edib: "Azərbaycan Prezidenti bu təşəbbüsü desteklədi. Ümidvaram ki, biz onu kifayət qədər tez həyata keçirəcəyik".

Eldar Əzizov: "İlham Əliyev məmurlar

"qarşısında ciddi tələblər qoyub"

Bakı Şəhər İcra Hakimiyətində paytaxt rayonları İcra Hakimiyətləri başçıları və şəhərin təsərrüfat xidmətləri rəhbərlərinin iştirakı ilə növbəti müşavirə keçirilib.

Bakı Şəhər İcra Hakimiyətinin Mətbuat Xidmətindən Adalet.az-a verilen məlumatda görə müşavirədə bir sıra məsələlər, o cümlədən paytaxtda aparılan əsası təmir, abadlıq-quruculuq, yaşıllaşdırma işlərin vəziyyəti və digər məsələlər müzakirə edilib. Qeyd edil ki, ölkə başçısı cənab İlham Əliyevin həyata keçirdiyi uğurlu siyaset nəticəsində bu gün paytaxtımız keyfiyyətcə yeni inkişaf səviyyəsinə yüksəlib, əhalinin həyat və mədəni səviyyəsi artıb, şəhərdə geniş miqyaslı quruculuğ işləri həyata keçirili.

Şəhər ərazisində həyata keçirilən işlərin monitorinqlərinin nəticələri müşavirə istirakçılarının nəzərinə çatdırılıb.

Həmçinin son vaxtlarda Bineqədi və Yasamal rayonlarında bu istiqamətdə pozitiv dəyişikliklərin müşahidə edildiyi qeyd edilib. Paytaxtda aparılan əsası təmir, abadlıq-quruculuq işlərinin sürətləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib.

Müşavirədə qanunsuz tikililərlə bağlı məsələ ciddi müzakirə edilib və rayonlarda aparılan monitorinqlərin nəticələrinə dair görüntüler nümayiş etdirilib. Müşavirədə çıxış edən Bakı Şəhər İcra Hakimiyəti başçısı Eldar Əzizov bildirib ki, bu gün ölkə başçısı İlham Əliyev məmurlar qarşısında ciddi tələblər qoyub, onlara temiz əllerle işləməyi və təvəzükər olmalarını bir vəzifə kimi tapşırıb. Lakin hələ də bəzən nəgativ hallar müşahidə edilməkdədir. Bununla əlaqədar rayon İcra Hakimiyətlərin başçılarına ciddi xəbərdarlıq edilərək tecili tədbirlərin görülməsi tələb edilib. Bildirilib ki, BŞİH-nin monitorinq qrupu tərəfindən işlərə nəzarət edilecek və nəticələri bir aydan sonra yenidən müzakirəyə çıxarılaçaqdır.

Seçki bülletenlərinin dairə seçki komissiyalarına verilməsinə başlanılır

Bu gündən növbədənəkar parlament seçkiləri ilə əlaqədar seçki bülletenlərinin Mərkəzi Seçki Komissiya-sından (MSK) dairə seçki komissiyalarına verilməsinə başlanılır.

Adalet.az xəber verir ki, bununla bağlı MSK sədri Məzahir Pənahov qurumun dünən keçirilən iclasında məlumat verib.

Onun sözlerinə görə, görmə qabiliyyətində müəyyən problemlər olan seçicilər üçün Brayl əlibası ilə trafaret çap edilib, bütün seçki dairələrinə göndərilib: "125 trafaret hazırlanıb, istisnasız bütün seçki məntəqələrinə çatdırılacaq".

Qeyd edik ki, "Azərbaycan Respublikasının Milli Məclisi növbədənəkar seçkilerin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"na əsasən, seçki bülletenlərinin hazırlanması prosesi avqustun 22-də başa çatdırılmalıdır. Proses yekunlaşdırılıb. Təqvim planına əsasən, seçki bülletenlərinin MSK-dan DSK-lara verilməsi avqustun 27-də yekunlaşdırılmalıdır.

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altinci çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənəkar seçkilerin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamlı altinci çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənəkar seçkilər təyin edilib.

2471 seçki məntəqəsində panduslar quraşdırılabilir

Gözdən əlliyyi olan seçicilərin sərbəst səs vermələri üçün 125 seçki dairəsinə trafaret veriləcək.

Adalet.az xəber verir ki, bunu Mərkəzi Seçki Komissiya-sının sədri Məzahir Pənahov deyib.

O bildirib ki, ümumilikdə 2471 seçki məntəqəsində panduslar quraşdırılabilir.

Veb-kameralar 119 seçki dairəsini əhatə edir

119 seçki dairəsini əhatə edən 1000 seçki məntəqəsində quraşdırılmış veb-kameraların tənzimlənməsi prosesi aparılır.

Adalet.az xəber verir ki, bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında MSK sədri Rövzət Qasimov deyib.

O qeyd edib ki, bütün texniki addımların atılması və veb-kameraların siyahısının dərc olunması təmin ediləcək.

Aqil Abbas

"YA ALLAH, ATDIĞIMIZ BOMBALAR UŞAQLARA VƏ QADINLARA DƏYMƏSİN"

Azərbaycanın Milli Qəhrəmanı Fred Asif hər dəfə ermənilərə döyüşdən qabaq əllərini göyə qaldırıb Allaha belə yalvarırdı.

Ümumiyyətlə, türklər heç vaxt mühəribələrdə uşaqlara, qadınlara və qocalara əl qaldırmayıblar. Yalnız əllərində silah olurlar vuruşublar. Bu, türklərin böyükliyidür.

Bir məşhur bolqar filmi var, bolqarların Osmanlılara qarşı üsyənə həsr olunub. Osmanlınlı bir əyaləti olan Bolqaristan kralı oğlunu türk Sultanına girov verir ki, heç vaxt sənən əleyhinə üsyən qaldırmayacam, əgər qaldırsam oğlumun başını kəsmək sənən haqqındır. Vaxt keçir, kral üsyən qaldırır. Qoşunlar üzərzə dayanıb, bolqar kralının 14-15 yaşı oğlu türk Sultanının yanında at belindədir. Sultan bir sözünü tutmayıan bolqar kralının qoşununa baxır, bir çevrilib öz qoşunlarına baxır, bir də kralın girov oğluna. Gülləmszir, qamçı ilə kral oğlunun mindiyi atan arxasına vurub deyir:



- Get atanın yanına.

Hətta həmişə türklərə düşmənçilik bəsləyən bolqarlar da bu tarixi hadisəni təhrif etmirlər.

Mənim "Dolu" əsərimdə və eləcə də "Dolu" filmində Drakon əsir götürülmüş erməni qızını baxıb döyüşçülərinə deyir ki, bu-nu buraxın.

Döyüşçülər pərt halda soruşur ki, necə yəni buraxaq.

Drakon:

- Biz, arvad davası eləmirk, torpaq davası edirik.

Və əsir erməni qızını buraxır.

O vaxt məni təngid eləmişdilər ki, Drakon niyə əsir erməni qızını buraxur. Bəs, Drakon nə etməli idi? Əsir erməni qızını zorlamayıdı, sonra döyüşçülərinə zorlatmayıdı, sonra da güllələməliydi?

Bu bir türk əsgərinə, özü də Drakon kimi bir döyüşçüyü yaradırdı?

"Dolu" əsərimdə Fred Asifin filosofcasına dediyi çox məsələlərdən istifadə etmişəm.

Qarabağ qazisi Elməddin Sərdar 16-17 yaşında Fred Asifin batalyonunda vuruşub.

Deyir:

- Bir gün hazırlaşış iki "Qrad" maşını da götürüb gedirik Mərzilin başı üstündən erməni kəndləri olan Çartazı və Tağı raket atışına tutmaq. Hazırlıqları təqdim etdik. Hərbi işlərimizi görəndən sonra uşaqlar dedi ki, Komandır, başlayaq? Fred Asif dedi, yox, gözləyin. Sonra əllərini göyə qaldırıb həmişə olduğu kimini Allaha yalvarıb: "Ya Allah, bizim atlığımız qadalar erməni uşaqlarına və qadınlarına dəyməsin".

Əmləyiyyati yerinə yetirib qaydanda Fred dedi ki, o, bir tikə pendir-cörək olşayıdı... Aşağıda bir çoban qoyun otarırdı, döyüşəşəyənən qurşaqdan da bizi izləyirdi. Maşınları onun yanında saxlayıb soruşduq ki, bəlkə pendir-cörəyənən ola? Tez boxçusunu açıb pendir-cörək çoxardı, verdi bizə, sonra da qadı bir erkəyi yaxalayıb yuxdu yərə ki, başını kəssin, Fred qaymadı ki, lazımdı. Çoban dedi, döyüşdən çıxmısınız, istəyirəm sizə bir kabab verim. Fred qalxb onun əlindəki biçağı aldı ki, çox sağlam olub. Çoban Fredi tanırı, amma döyüşçülərin qırımdan görür ki, bu kimdirə, deyənən Komandır. Pendir-cörəyimizi yeyib ayrlınlarda yalvarıb ki, neçə qoyun istiyarsız götürüb aparm, kəsib yeyərsiz. Fred gülübü, dedi ki, sağ ol, lazımdı. Çoban sonra dedi ki, Komandır, yüz qoyun verirəm o maşının birini verin mənə. Ermənilər tez-tez biza hücum edir.

Fred də qaytdı ki, yox, maşını sənə verə bilmərik, amma arxayı ol, ermənilər nə vaxt bu kəndlərə hücum eləsə biz yanımızda olacaqı.

Fred Asif o Fred Asifdir ki, Milli Qəhrəman adını götürməmişdi ki, analarımız-bacılarımız nə qədər erməni əsirliyindədir mən bu adı daşıya bilmərəm.

Ölümündən sonra Milli Qəhrəman vəsiqəsini və ordenini anasına vermişdilər.

P.S. Yeri gəlmışkən, Ağdamda könüllü batalyonlarının birinin komandırı olan General Ərşad (Ərşad Nadirov) 8 nömrəli məktəbin həyətindəki qərgahında ermənilərin atlığı raketlər nəticəsində şəhid olmuşdu. Cox qəribədir ki, üzün müddət döyüşəşən və sonda şəhid olan General Ərşadada (Ərşad Nadirov) bu günədək şəhidlik statusu verilməyib. General Ərşad məşhur futbolçu, vaxtıla milli komandanın futbolçusu Vüqar Nadirovun atasıdır, özü də vaxtıla "Qarabağ" komandasının oyuncusu olmuşdu.

Bu da belə...

85 sayılı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputatlığa namızəd Aqil Abbas seçicilərlə görüşdü

85 sayılı Füzuli-Ağcabədi Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisine deputatlığa namızəd Aqil Məhəmməd oğlu Abbasov (Aqil Abbas) Abşeron rayonu, Mehdiabad qəsəbəsində Füzuli rayonundan olan seçicilərə görüs keçirib. Görüşdən önce Vətən uğrunda şəhid olanların əziz xatiresi bir dəqiqəlik sükutla yad edilib.

Adalet.az xəber verir ki, görüşdə Aqil Abbas ona yenidən dəstək və etimad göstərcəklərini deyən Füzuli sakinlərinə təşəkkürünü bildirib.

"Bu illər ərzində ailənin bir üzvü oldum, sevincin sevdim, kədərini paylaşıdım, problemlərinizin həlli üçün elimdən gələnə etməye çalışdım", - deyən A. Abbas Füzuli sakinlərini narahat edən bir çox problemlərin öz həllini tapdığını deyib və həllini gözləyən problemlərin de yaxın illərdə həllini tapacağını bildirib.

Aqil Abbas Azərbaycanın bölgədə və dünyada artan nüfuzu, beynəlxalq siyasetdə Azərbaycanın rolü və yeri haqqında, bütün ölkədə, eləcə də Füzuli şəhərində cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət tərəfinə heyata keçirilən böyük işlər və həyata keçirilməsi nezərdə tutulan laiyhələr barədə məlumat verib.

Sakinləri parlament seçkilərində yaxından iştirak etməye çağırıdan deputatlığa namızəd A. Abbas bütün seçkilərdə vətəndaşların fəal iştirakını onların Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsinə verdikləri deyərlə töhfə kimi qiymətləndirib.

Aqil Abbas görüş zamanı ona müraciət edən şəhər sakinlərinə narahat edən bəzi problemləri də dinləyib və qaldırılan təkliflərlə bağlı hökumət qurumlarına müraciət edəcəyini deyib.

Növbəti görüs Bakının Qaradağ rayonunda "Qobu Park-3" yaşayış kompleksində məskunlaşan Füzuli rayonundan olan seçicilərə görüs keçirib. Görüşdən önce Vətən uğrunda şəhid olanların əziz xatiresi bir dəqiqəlik sükutla yad edilib.

Deputat seçicilərlə fikir mübadiləsi aparıb: "Bu yola sizin xeyr-duanızla çıxdım. Size hər zaman səylədiyim kimi menim üçün deputatlıq size, xalqımıza, dövlətimizə daha çox xidmət edə bilməkdir. Deputatlıq fəaliyyətində var gücümle sizlərin yanında olmağa, müraciətlərinizin həllini tapmasına çalışmışam. Əger mənə təkrar etimad göstərsəniz, bundan sonra da sizin layiq olduğunuz səviyyədə təmsil etməyə çalışacam."

Aqil Abbas ali dövlət rəhbərliyinin vətəndaşlara qayğılarından danışıp və bunun hər bir millət vəkili, məmər üçün örnek olduğunu deyib:

"Seçicinin qayğısı bizim qayğıımızdır. Biz hər bir vətəndaşın qayğılarını öz qayğımız bilmədən ümum Mölök inkişafına töhfə vere bilmerik. Biz dövlət-xalq birliliyinin təntənəsini Vətən müharibəsində gördük. Bu birlik xalqımızın xarakterinin göstəricisidir".

Görüşdə Aqil Abbas sualları cavablandırıb və sakinləri parlament seçkilərində fəal iştirak etməye çağırıb.

Sumqayıt Yaşayış massivində məskunlaşan Füzuli rayonundan olan seçicilərə görüşdən önce Vətən uğrunda şəhid olanların əziz xatiresi bir dəqiqəlik sükutla yad edilib.

Aqil Abbas bildirib ki, yenidən ona etimad göstərərlərə, gələcəkdə de onları daim layiqincə və leyqətlə təmsil etmək üçün elindən gələni et-

məye çalışacaq, seçicilərin bundan sonra da hər zaman səsi olacaq və yenidən namızədiyini irəli sürməsində de məqsədi budur. Biz xalqın xidmətçiliyiyi deyən A. Abbas xalqına xidmət göstərməkdən gözəl nə ola bilər ki deyərək bu güne qədr olduğu kimi bundan sonra da hər zaman məhz bu düşüncə ilə seçicilərinə diqət göstərəcəyini deyib.

Seçicilər çıxış edərək bildiriblər ki, Aqil Abbas etimadları tamdır. Çünkü o deputatlıq fəaliyyəti zamanı daim seçicilərlə ilə görüş keçirib, ailələri, xəstələri ziyarət edib, gənclərlə önləmə müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, tekliflərinə həssaslıqla yanaşıb və onların həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Aqil Abbas Füzulidən olan Vətən müharibəsi qaziləri ilə görüşüb.

Görüşdən önce Vətən uğrunda şəhid olanların əziz xatiresi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Aqil Abbas qaziləri salamlayaraq Vətən müharibəsi zamanı onların göstərdikləri fədakarlıq dövlət və xalq tərəfindən yüksək qiymət verildiyini diqqətə çatdırıb. A. Abbas 44 gün davam edən Vətən müharibəsinin Azərbaycan xalqının və dövlətin tarixinin ən şanlı səhifələrindən biri olduğunu deyib, bu qələbədə şəhidlərimizin və qazilərimizin xüsusi roynadığını qeyd edib.

Aqil Abbas bildirib ki, Azərbaycanın 44 gündə 30 ilin işğalına son qoyması Ermənistana və ona havadarlıq edənlərə ciddi dərs olmalıdır. Bu gün müharibənin bitmədiyini bildirib, vəziyyəti gərginləşdirmək yolunu tutan dövlətlər yaxşı olardı ki, "Dəmir yumruq" əməliyyatını unutmayaraq Azərbaycanın Ermənistana teklif etdiyi sülh müqaviləsinə imzalamasına desək versinlər, bununla da regionda təhlükəsizliyi, sülhü temin etsinlər.

Şəhid ailələrinə və Vətən müharibəsi ellillərinə göstərilən diqqətin daimi olacağını bildirən A. Abbas Azərbaycan Prezidentinin Sərəncamları ilə onlara verilmiş imtiyazları haqqında danışıb, Yaşat Fonduñun və digər qeyri-hökümət təşkilatlarının müharibə iştirakçılarına göstərdiyi qayğıdan danışıb.

Sonda çıxış edən qazilər müraciətlərinə diqqətlə və həssaslıqla yanaşılmasından məmənluqlarını biderək, göstərilən diqqət və qayğıya görə dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirib. Qazilər Aqil Abbas ilə görüşün sonunda siz hər zaman bizim yənimizdə olduğunuz kimi biz de sizin yanınızdayıq deyiblər.

Neft-Energetika Koleccinin ya-taqxanasında məskunlaşan Füzuli rayonundan olan seçicilərə açıq havada görüş keçirildi.

Görüşdən önce Vətən uğrunda şəhid olanların əziz xatiresi bir dəqiqəlik sükutla yad edilib.

Seçki platforması barede də etraflı məlumat verən və hər bir seçicinin 1 sentyabr Parlament Seçkilərində iştirakının, fəal olmasına vacibliyini vur-

ğulayan A. Abbas seçkilərin azad və şəffaf keçiriləcəyinə əminliyini bildirib. Aqil Abbas vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında inkişaf edən ölkəmiz üçün bundan sonra da birlikdə çox çalışmalı, hər kəs elindən gələni etməlidir.

Görüşdə iştirak edən seçicilər A. Abbasın deputat kimi fəaliyyətində razılıqlarını ifadə ediblər, onun millet vəkili fəaliyyəti dövründə onların Milli Məclisde səsi olduğunu və hər zaman öz seçicilərlə ilə bağlı məsələlərə böyük həssaslıq və qayğı ilə yanaşdığını qeyd ediblər: "Siz hər zaman bizim yənimizdə olduğunuzdur. Biz də sesimizle sizin yanınızdayıq və inanıraq ki, bundan sonra da hər zaman bizim səsimiz olacaq və bizi layiqli şəkildə təmsil etməye davam edəcəksiniz".

Füzuli rayonundan olan digər seçicilər A. Abbas ilə görüşün sonunda siz hər zaman bizim yənimizdə olduğunuz kimi biz de sizin yanınızdayıq deyiblər.



gündə Füzulidə yaşadım. Sonra rayonun işğalı neticəsində Bakıda məskunlaşmalı oldum. İndi isə ailəlikle doğma torpağımıza, evimizə qaydacağım günü gözləyirəm. Bundan böyük sevinc hissi ola bilmez. Allah onları həyata keçirməyi bize nəsib etdirsin".

O, şəhidlərə rəhmət, qazilərə can sağlığı dileyib: "Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə güclü Ordumuz torpaqlarımızı düşmən işğalından azad etdi. Qəhrəman şəhidlərimizə Allah-dan rəhmət, qazilərimizə şəfa dileyirəm".

Sonda Aqil Abbas seçicilərə dərin teşəkkürünü bildirib: "Bu etimadını doğrultmaq üçün bundan sonra da yorulmadan çalışacaq".

Füzuli rayon 56 nömrəli tam orta məktəbdə seçicilərə görüşdən önce Vətən uğrunda şəhid olanların əziz xatiresi bir dəqiqəlik sükutla yad edilib.

Görüşdə Aqil Abbas ona yenidən dəstək və etimad göstərəcəklərini deyən Füzuli sakinlərinə teşəkkürünü bildirib.

"Bütün fəaliyyətim dövründə gücün çatlığı qədər size, bütün seçicilərim, milletimiz və dövlətimizə xidmət edəcəm! Deputat fəaliyyətim dövründə də hər gün bu düşüncə ilə yaşıdım və çalışdım. Bu illər ərzində problemlərin böyük hissəsi öz həllini tapdı. Bilirəm, hələ də həllini gözləyən məsələlər var. Bundan sonra da həmin məsələlərin öz həllini tapması istiqamətində yene de elindən gələni inkişafəcəm. Bilirsiniz ki, mən hər zaman sizin yanınızda oldum. Çünkü bu mənim bir borcumdur. Vəzifə ilə yanaşı, həm də insanlıq borcumdur və bundan sonra da haradə çalışmağdan asılı olmayıaraq, gücümüz çatdığı qədər hər zaman sizin yanınızda olacaq", - Görüşdə çıxış edən Aqil Abbas

onlarla Füzuli sakinləri, ziyanlılar millet vəkilinin təkcə rayon səviyyəsində deyil, respublika səviyyəsində fəaliyyətini, onlarla mütəmadi olaraq görüşməsini, onların problemlərinin həlli istiqamətində daim elindən gələni etmeye çalışmasını yüksək qiymətləndirdiklərini vurgulayaraq yenidən ona etimad göstərəcəklərini, ona səs verəcəklərini deyiblər.

Görüşdən sonra Aqil Abbas seçicilərə narahat edən bəzi problemlərin həlli istiqamətində onları dinləyib, müzakirələr aparıb və sakinləri parlament seçkilərində fəal iştirak etməyə çağırıb.

Aqil Abbas Xətai rayonunda yerləşən 46 nömrəli tam orta məktəbdə Füzuli rayonundan olan seçicilərə görüş keçirib.

"Aqil Abbas, siz bizim dəstəyimiz öz fəaliyyətinizlə illər önce qazanmışsınız və bu dəstək davam edəcək. İnanıraq ki, siz bundan sonra da hər zaman bizim səsimiz olacaqsınız".

Aqil Abbas Hövsanda Füzulidən olan Birinci Qarabağ mühabibəsinin əlli illeri və qaziləri ilə görüşüb.

Qazilərlə etraflı səhəbət edən Aqil Abbas onların ürek sözlərini dinləyib, özlərinin və ailələrinin qayğıları ilə xəzindən maraqlanıb.

Aqil Abbas qazilərlə, şəhid ailələri-ne diqqət və qayğını hər bir memurun, parlament üzvünün, ictimai-siyasi fəalın, əlaqədar qurumların əsas vəzifələrindən biri kimi xarakterizə edib: "Sizin və cəbhə yoldaşlarınızın fədakarlığı sayəsində torpaqlarımız Ermənistandan işğalından azad olunub, xalqımızın 30 illik torpaq hesretinə son qoyulub. Şəhid silahdaşlarınızın qan yerde qalmayıb. Azərbaycan tarixi zəfər qazanıb".

A. Abbas Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev və Birinci vitse-prezident, Heydər Əliyev Fondu-nun prezidenti Mehriban xanım Əliyevanın mühabibə iştirakçılarına, qazilərə, şəhid ailələrinə yüksək diqqət və qayğılarından, həssasiyyətindən söz açıb, bu həssasiyyətin hər bir millət vəkili, hər bir dövlət qulluqçusu üçün əsl örnek olduğunu deyib.

Aqil Abbas qazilərlə hər bir görüşün onun üçün əziz, doğma görüş olduğunu, onların şəhid olan cəbhə yoldaşlarının əziz ruhuna dərin ehtiramınlı bildirib.

Daha sonra namızəd qaziləri maraqlandıran müxtəlif sualları cavablandırıb, mandat qazanacağı təqdirdə onların toxunduğu məsələləri, həmişə olduğu kimi, parlamentdə və müvafiq dövlət orqanları qarşısında qaldıracağını bildirib.

Görüş qarşılıqlı maraqlı doğuran mənzular üzrə müzakirələrə davam edib.

Aqil Abbas Bakı şəhəri, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsində yerləşən qacqın kompleksində və 48 nömrəli tam orta məktəbdə məskunlaşan Füzulidən olan seçicilərə görüşüb.

Aqil Abbas görüşdə yeni seçki platformasını açıqlayıb və sualları cavablandırıb, sakinlərin təkliflərini dinləyib.

A. Abbas özü də aparan geniş miqyaslı abadlıq-quruculuq işlərinin, xüsusile işğaldan azad olunmuş ərazilərdə sürətli bərpa işlərinin həyata keçirilməsindən danışıb. Vətən mühabibə iştirakçılarına, əllillərinə və şəhid ailələrinə göstərilən qayğı haqqında məlumat verən namızəd bütün burlarla yanaşı regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət programının icrasının da ölkə başçısının diqqət mərkəzində olduğunu bildirib.

Seçicilər çıxış edərək bildiriblər ki, millet vəkili Aqil Abbasın deputatlıq fəaliyyəti zamanı daim kənd sakinləri ilə görüşlər keçirib, ailələri, xəstələri ziyaret edib, gənclərlə önemli müzakirələr aparıb və hər zaman onların müraciətlərinə, problemlərinə, təkliflərinə həssaslıqla yanaşıb, onların həlli istiqamətində elindən gələnə etməyə çalışmasını yüksək qiymətləndirib.

Bildiriblər ki, sentyabrın 1-də keçiriləcək növbəti parlament seçkilərinin ədəti Aqil Abbas'a səs verəcəklər.

Sonda seçicilər bildirib ki, A. Abbas bu müddət ərzində nəinki Füzuli seçicilərin, ümumilikdə Azərbaycan cəmiyyətinin böyük etimadını qaza-

Şəhidlərimizin xatirəsinə növbəti

Quran ziyafəti təşkil olundu

Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviriyyi, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Qafqaz Müsəlmanları İdarəsinin birgə təşkilatlılığıyla Bakı şəhəri Şəhidlər məscidində bütün şəhidlərimizin əziz xatirəsinə həsr olunan, artıq ənənəvi olaraq təşkil edilən Quranı-Kərim ziyafəti keçirilib.

Adalet.az xəber verir ki, şəhid ailələri, şəhid yaxınları və qazilərimizin də iştirak etdiyi tədbiri giriş sözü ilə Türkiyə Səfirliyinin Din Xidmətləri Müşaviri İhsan Açıq açıq elan edib.

O, Şəhidlər Məscidinin Şəhidlər Xiyabanının qonşuluğunda yerləşdini qeyd edərək bu kimi tədbirin şəhidlərimizə vəfa borcu olduğunu, şəhidlərimizin bizim baş tacımız olduğunu vurğulayıb. Onları heç vaxt unutmayacağımızı və unutdurma yacığımızı bildirdi və onlara hədiyyələrin en gözəli olan Quranı-Kərim hədiyyə etmek üçün bu tədbiri təşkil etdiklərini, bir ay içerisinde şəhidlərimiz üçün 150 xətm oxunduğu bildirib. İhsan Açıq Qaf-

qaz İsləm Ordusu şəhidlərini, Qarabağ şəhidlərini, Xocalı şəhidlərini, 20 yanvar şəhidlərini, 44 günlük Vətən Mühərribəsi şəhidlərini, ümumiyyətdə vətənimizin azadlığı uğrunda canlarını fəda edən



bütün şəhidlərimizi rehmet və ehtiramla yad edib. Həmçinin bu yolda sağlamlığını itirən qəhrəman qazilərimizi də hörmət və ehtiramla yad edərək onlara Allahdan şəfa dilədi. Sonra isə tədbirdə iştirak etmek üçün qardaş Türkiyədə gələn qonaqları tədbir iştirakçılarına təqdim edib.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsinin şöbə mü-

diri Cahandar Əlifzadə qardaş Türkiyədən gələn qonaqlara və tədbir təşkilatçılarına təşəkkürünü bildirdi. Bütün şəhidlərə Allahdan rəhmət dilədi, şəhid ailələrinə və qazilərə dövlətimizin qayğı ve

di və qazilərə can sağlığı arzulayıb.

Çıxışlardan sonra Türkiyədən gələn qonaqlar - Üsküdar Albayrak məscidi imamı Yunus Emre Aygün, Cənnət məscidi imamı Yasin Çinar, Rumi Mehmet Paşa məscidi imamı Erdem Aydın, Şeyx Mustafa Devati məscidi imamı Huzeýfe Akdeniz, Karadavut Paşa məscidi imamları Emrullah Çalışkan və Binəli Murtuzaoğlu öz gözəl Quranı-Kərim qiraətləri ilə Quranı-Kərim ziyafətinə töhfələrini veriblər. Bütün qiraətlərdən sonra oxunan ayələrin məscid imamları tərəfindən Azərbaycan dilində meali tədbir iştirakçılarının diqqəti-ne çatdırılıb.

Tədbirin sonunda qarılər tərəfindən sala və ilahilər oxunub.

Cənnət məscidi imamı Yasin Çinar bütün şəhidlərimizən əziz ruhlarına oxunan xətmərləri adasını etdi və oxunan xətmərləri şəhidlərimizən əziz ruhlarına bağışlayıb.

Sonda tədbir iştirakçılarına şəhidlərimiz adına ehsan süfrəsi açıldı və ehsanlar verilib.

"Dünyaya nümunə olan Türkiyə-Azərbaycan qardaşlığı özünü bir daha göstərdi"

Ölkə üzrə meşə yanğınları ilə mübarizədə bize dəstək verən can Azərbaycana təşəkkür edirəm. Har zaman olduğu kimi, bu dəfə də dünyaya nümunə olan qardaşlığımız özünü bürüzə verdi. Bu qardaşlıq növbəti dəfə dünyaya nümayiş etdirildi.

Adalet.az xəber verir ki, bu fikirləri Türkiyənin kend və meşə təsərrüfatı naziri İbrahim Yumaklı yanğınırla bağlı son açıqlamasında söy-

leyib. Nazir bildirib ki, İzmirin Karşıyaka Yamanlar və Urla bölgələrində baş veren yanğın nəzarət götürülüb. Bolu Göynükəni yanğın da gərgin əmək sərf edilərək söndürüldü.

Bölgədə əsən güclü küləyə baxmayaraq, qrupularımız yanğınırları nəzarət altına alıb illər. Hazırda beş bölgədə yanğınlı mübarizə davam edir. Bu bölgələrdə də alovun tezliklə nəzarət altına alınacağına düşünürəm.



Yanığının baş verdiyi günlərdə Türkiyənin dövlət müəssisələri ilə yanaşı, ölkə

də fealiyyət göstərən bütün qurum və təsisatların da səfərərə olduguunu vurğulayan nazir qeyd edib: "Bu günlərdə biz heç bir siyasi ayrı-seçkilik olmadan Vətənimiz üçün birləşdik".

Noyabrın 11-də Türkiyədə qeyd edilən milli ağaçkəmə bayramını xatırladan Yumaklı hər il olduğu kimi, bu noyabrda da 500 min ting əkerək bu bölgələri yenidən yaşıllaşdıracaqlarını deyib.

Hesabat dövründə bu kəmər vasitəsilə 14 468,7 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 3,7% azdır.

Xatırladaq ki, ötən il Azərbaycanda neft kəmərlərində 3,8 min ton itki olub, bu da illik müqayisədə 31% çoxdur. 2023-cü ildə magistral neft kəmərləri ilə 39 753,2 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 5,2% çoxdur. Nəqlietmənin 75,9%-i BTC ilə həyata keçirilib və ötən il ərzində bu kəmər vasitəsilə 30 191,6 min ton neft ötürülüb ki, bu da illik müqayisədə 1,49% artım deməkdir.



baycanda neft kəmərləri ilə 19 238,6 min ton neft nəql edilib ki, bu da illik müqayisədə 2,1% azdır.

Nəqlietmənin 75,2%-i Bakı-Tbilisi-Ceyhan neft ixrac kəməri (BTC) ilə həyata keçirilib.

Fələstin prezidenti buna görə Türkiyədə şam yeməyinə qatılmayıb

nin "Hürriyet" qəzeti yazıb. Nəşrin məlumatına görə, Türkiyə parlamentinin spikeri Abbasın şərəfinə şam yeməyi təşkil edib, lakin Fələstin prezidenti iştirak etmədiyi üçün leğv edilib.

"Mahmud Abbas parlament sədri Numan Kurtulmuşa göstərdiyi marağğa görə təşəkkür etdi, lakin axşam yeməyinə qala bilməyəcəyini söylədi və dedi: "Mən hava qaralmaşı Fələstine çatmaq istəyib.

Rüstəm Hacıyev



ABŞ
«zənbilin»
ağzını açıb

"Sem dayı" dünyani qarışdırmaqdə davam edir. Prezident Co Bayden hər bəyənatında dünyada sülhdən, əmin-amanlıqdan, demokratiyadan dəm vurur, digər tərəfdən isə, "zənbilin" ağzını açıb münaqişə tərəfləri olan ölkələrə silah-sursatlar paylayır.

Vaşinqtonun Yaxın Şərqdə qaladığı "ocağın" əhatəsi artıq İsrail-Fələstin münaqişəsi çərçivəsində çıxaraq, daha da böyükəkdədir. Bayden administrasiyası özünü bu regionda atəşkesin yaranması üçün, guya "dəridən-qabıqdan" çıxan kimi göstərməyə çalışır, lakin başını quma basdırın dəvəquşu kimi quyruğu çöldə qaldığını xəbəri yoxdur.

Co Bayden, bir tərəfdən açıq şəkildə İsrailin baş naziri Netanyahunu "hədələyir", digər tərəfdən ABŞ-in daima İsrailin yanında olacağını bəyan edir və bu ölkəyə milyardlarla dollarlıq silah-sursat göndərir. Eyni zamanda da, İsrailin qonşularına, digər ərib ölkələrənə də müasir silahları satır. Həmin silahların sabah münaqişə tərəfi olan "HƏMAS", Hizbullah qruplaşmalarının və yaxud Husilərin əlinə keçməyəcini kim zamanat verə bilər, sənə isə açıq qalır.

Rusiya-Ukrayna münaqişəsində isə hər şey açıq-aydın ortadadır. Rusiyani çökdürmək üçün Ukrayna fasile-siz olaraq həm təlimatlandırılır, həm də silahlandırılır. Əvvəllərdə yazdığımız kimi bu müharibənin dayandırılması ABŞ-in planlarına daxil deyil və heç maraqlarına da xidmət etmir.

Uzun illərdi Qafqazda yaşanan Ermənistan-Azərbaycan münaqişəsində eyni hallar yaşanmaqdadır. 30 ildən artıqdı davam edən münaqişə-müharibəyə son qoymaq işarələri yarandığı bir vaxtda, indi də birtərəfi mövqə tutaraq, Ermənistani silahlandırmağa başlayıb və hətta bu regiona hərbi təlimçilərini də göndərir.

ABŞ Uzaq Şərqdə yaşınan Çin-Tayvan münaqişəsində də, Tayvanın tarəfində durmaqla, birtərəfi mövqə nümayiş etdirir. "Taipei Times" qəzetiinin məlumatına görə, ABŞ Tayvan silahlı qüvvələrinin, 314,67 milyon dollar dəyərində 13 ədəd yeni "Mark 15 Phalanx Blok 1B" gəmi zenit artelriya kompleksləri göndərib.

Amerikan lideri Co Bayden bununla da sakitləşməyib və bəyan edib ki, əgər Pekin və Taybey arasında hərbi münaqişə başlayarsa, amerikanın silahlı qüvvələri də bu müharibəyə qoşulacaq. (təbii ki, əzəli rəqibləri Çinə qarşı).

Bir sözlə, "Sem dayı" yenə qızışır, dünyadan "jandarm" olduğunu sübut etməyə çalışır.

İsrail və HƏMAS üçün son şans

ABŞ-in dövlət katibi Entoni Blinken bəyan edib ki, İsrail və HƏMAS arasında müharibənin bitməsi üçün son şans yaranıb.

Reuters agentliyinin verdiyi məlumatə görə, ABŞ-in dövlət katibi Entoni Blinken, Qəzza bölgəsində danışqlarla ateşgahə nail olmaq, girovların qaytarılması və sülh yaranması üçün son şans yaranıb. ABŞ-in təklifinin əsasında Qəterdəki danışqlar berpa ediləlidir.

Lakin HƏMAS qruplaşması düşmən ərazilətində terror aktları törədəcəyi barədə qərarlar qəbul etdiyi, İsrail ordudunun Qəzza bölgəsinə aviaxəbələr etməkdə davam etdiyi bir vaxtda, barişlığa nail olunması mümkünüz halə gəlir, deyə agentlik yazar.

Blinken məhz buna görə, İsrailin prezidenti İsax Hersoq və baş nazir Benyamin Netanyahu ilə görüşüb: "Bu, girovların evlərinə qaytarılması, ateşkəs nisl olunması, dayanıqlı sülhün əldə edilməsi üçün həlliçəvi və ola bilsin ki, son imkandır"-deyə Blinken jurnalistlərlə görüşdə bəyan edib.

Rüstəm Hacıyev

Lukaşenko: "Ermənilər bizdən başqa heç kimə lazımdır deyil"

"Bəzi postsovet ölkələri Rusiyadan sadəcə "nəyise almaq" isteyirlər, bunun əvəzində heç nə vermirlər".

Adalet.az xəber verir ki, bunu Belarus prezidenti Aleksandr Lukaşenko "Rossiya 1" telekanalına müsbəhəsində deyib.

Lukaşenko vurğulayıb ki, Minsk Rusiya ilə müttəfiqlik münasibələrini gizlətmir: "Rusiya və Belarus faktiki olaraq eyni qayıqdadır, əgər bu qayıq aşarsa, ikimiz də böyükəraq. Biz bəzi postsovet dövlətlərimiz kimi təlaşa başlamırıq: onlar Rusiyadan nəsə almaq isteyirlər, amma evəzində heç nə vermirlər".

Belarus lideri erməni siyasetini şərh edərən deyib: Ermənilər bizdən başqa kimə lazımdır? Onlar heç kime lazımdır. İqtisadiyyatlarını inkişaf etdirsinlər və sahib olduqlarına diqqət etsinlər. Nə Fransa, nə Makron? Sabah Makron olmayıcaq və hamı Ermənistanı unudacaq".

COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC texniki sınaqlara başlayıb

Cari ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) müxtəlif istiqamətlərdə hazırlıq prosesləri davam edir.

COP29 Azərbaycan Əməliyyat Şirkətindən Adalet.az-a verilən məlumatə görə, tədbirin UNFCCC-nin protokol və standartlarına uyğun şəkildə təşkil üçün informasiya və kommunikasiya texnologiyaları (İKT) sistemlərinin fasiləsiz və qüsursuz təmin edilməsi məqsədile texniki sınaq mərhələsinə start verilib. Texniki Konsepsiyanın Tesdiqi (Proof of Concept - PoC) adlanan bu mərhələ COP29 Azərbaycan Əməliyyat Şirkəti və UNFCCC-nin nümayəndələrinin iştirakı ilə 19 avqust tarixində tədbir məkanı olan Bakı Stadionunda başlayıb. Sınaqların ilk günü UNFCCC nümayəndələri hazır infrastrukturlarda mövcud sis-

temlərlə tanış olub, iki mövcud məlumat bazası mərkəzini, eləcə də aqreqasiya və kommunikasiya otaqlarını ziyarət ediblər.

Üç həftə davam edəcək PoC mərhələsi iqlim konfransı zamanı istifadə ediləcək şəbəkə və xidmətlərin təhlükəsizliyi, funksionallığı və effektivliyi müxtəlif sınaqlar vasitəsilə yoxlanıb və keçiriləcək. Bu yoxlamalar İKT və simsiz şəbəkə xidmətlərinin təhlükəsizliyi, akreditasiya prosesinin simulyasiya sınaqları, eləcə də kibertəhlükəsizlik sınaqları kimi bir sıra mərhələləri ehətə edəcək. Bu yoxlamalar tədbir zamanı baş vera biləcək hər hansı bir problemin qarşısının alınması üçün texniki hərziqların təmin edilməsinə imkan yaradaraq mümkün risklərin qiymətləndirilməsinə xidmət edir.

Qeyd edək ki, sentyabrın 8-dek davam edəcək PoC yoxlamalarına həmçinin tədbir məkanında fəaliyyət göstərəcək tərəfdən və podratçı şirkətlərin müvafiq heyətləri də cəlb olunacaq. PoC sınaq mərhələsinin yekununda COP29 konfransında tətbiq ediləcək İKT infrastrukturunun hazırlıq səviyyəsi qiymətləndirilərək təsdiqlənəcək və sistemlərin tam işlək hala getirilməsi təmin olunacaq.

AQTİ-nin laboratoriyası beynəlxalq sınaqda uğurlu nəticə göstərib

Heyvan sağlamlığı sahəsində laboratoriya sisteminin inkişafı ilə bağlı Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) laboratoriyalarının maddi-texniki bazasının gücləndirilməsi və modernləşdirilməsi istiqamətində mütəmadi olaraq tədbirlər həyata keçirilir. Həmin tədbirlər çərçivəsində AQTİ-nin Mərkəzi baytarlıq laboratoriyası (MBL) və bu laboratoriyanın Bərdə regional bölməsi Böyük Britaniyanın "Vetgas APHA Scientific" şirkəti tərəfindən təşkil olunan növbəti səriştəlilik sınağında bruselyoz xəstəliyinin ELISA müayinə metodu ilə təyini üzrə uğurlu nəticələr əldə edib.

Institutun İctimaiyyətə əlaqələr şöbəsindən Adalet.az-a verilən məlumatə görə, MBL həmin səriştəlilik sınağında xlamidiyoz xəstəliyinin ELISA müayinə metodu ilə təyini üzrə yüksək nəticəyə sahib olub. Laboratoriya bundan əvvəl de beynəlxalq səviyyədə təşkil olunan səriştəlilik test programlarına qatılıraq yüksək nəticələr əldə edib.

Qeyd edək ki, MBL müasir maddi-texniki bazaya malik olan və beynəlxalq tələblərə cavab veren ikinci səviyyəli biotəhlükəsizlik laboratoriyasıdır. Laboratoriyada patomorfoloji, mikrobioloji, virusoloji, seroloji, molekulyar-genetik, kimyo-toksikoloji və parazitoloji müayinələr həyata keçirilir. MBL AZS ISO/IEC 17025:2020 "Sınaq və kalibrəlmə laboratoriyalarının selahiyətliliyinə dair ümumi tələblər" standartına əsasən Azərbaycan Akkreditasiya Mərkəzi tərəfindən milli, Türkiyə Akkreditasiya Qurumu "TÜRKAK" tərəfindən isə beynəlxalq akkreditasiyadan keçirilib.

Məşədi İbadın və hambalın heykəli qoyulub

Bu barədə məlumat bize filologiya elmləri namizədi Aynur Qafarlı çatdırıb.

Bələ ki, məşhur "O olmasın, bu olsun" filmində canlandırılan Məşədi İbad və hambala Balaxanıda heykəl qoyulub.

Hambal roluñun ifaçısı Əhməd Rumludur. Elə heykəl də bir vaxtlar onun yaşadığı həyətdə qoyulub.

Əhməd bu obrazla ölkəmizdə məşhurlaşıb. Amma çox adam bilmir ki, Əhməd Rumlu 5 min qəzəlin və dram əsərinin müəllifidir.

EMİL FAİQOĞLU



Parkımızı qoruyaq!..



Bakıda çox parklar var. Hamısı da bir-birindən gözəldir. Park salmaq nə qədər çətindir, onu qorumaq və səliqəli saxlamaq ondan da çətindir. Ona görə də bunu insanlar yaddan çıxarmalıdır. Bizim yaşadığımız Yeni Güneşli yaşış sahəsinin 13 nömrəli binanın arxasında 4 ildir gözəl bir park salınıb. İsti yay günlərində çox yerde istidən durmaq olmur, amma burada hava həddindən artıq sərin olur.

Çünki parkda hər cür ağaclar var. Üstəlik də insanların dincəlməsi və istirahət etməsi üçün hər bir şərait yaradılıb. Gözel üstüörtülü yerlər, oturacaqlar və səliqə-səhman... Parkda bir neçə ağacın gövdəsinə belə bir lövhə vurulub: "Parkımızı qoruyaq!" Təəss ki, bir çox insanlar bu devizə emel etmir, oranı çırkləndirir, əlinə nə gəldi yerə atır, tumu çırtayıb otların arasına tökürlər. Bu isə parka xidmet göstərənlərin böyük narazılığına səbəb olur. Çünkü hər səhər onlar parka atlın tallantıları təmizləyir, ağacıları və yaşıllıqları suvarırlar.

Bax, bele! Bu parka istirahət gələnlər zəhmət çəkib təmizliyə emel etməli, deyilənləri yerinə yetirməlidir! Yoxsa, eks- təqdirdə bu park bir neçə ilin içinde məhv olub, gedəcək!

Sərt döngələr

Respublikanın avtomobil yollarında kifayət qədər sərt döngələr var. Və döngələrdə yol nişanları quraşdırılmalıdır.



Ona görə quraşdırılmalıdır ki, sürücülər o nişanlara baxıb sürət həddi seçsinlər. Amma gəlin, onuna razılaşaq ki, bəzi sürücülər bu nişanlar məhəq qoymur və nəticədə ağır qəzalar qəçilməz olur. Heç uzağğa getməyək.

Bir neçə gün bundan əvvəl bax, sərt döngələrin birində sürət həddinə emel etməyen sürücü idarəetməni itirib və ölümle nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Başqa bir sürücü isə yənə sərt döngədə yüksək sürətə görə onun idarə etdiyi avtomobil digər nəqliyyat vasitəsi ilə toqquşub. Bu cür qəzələrin yaranması birmənalı olaraq sürücülərdən asılıdır.

Deməli, bütün sürücülər sərt döngələrdə diqqətli olmalı, yol nişanlarını nəzərdən qaçırılmamalıdır ki, faciəli anlar yaşamasın!

Məhsullar ucuzlaşır



Bir çox kənd təsərrüfatı məhsulları - pomidor, xiyar, badımcan, lobya, kartof, soğan bir neçə həftə bundan əvvələ müşqayıdə ucuzlaşır.

Ekspertlər bunu yağışların səngiməsi və məhsul bolluğu ilə izah edirlər. Onlar deyirlər ki, avqust ayında qiymətlər bir qədər də aşağı enəcək, amma sentyabrda başlayaraq yenə adını çəkdiyimiz kənd təsərrüfatı məhsulları yenidən bahalaşacaq.

Elə insanlar da bahalaşmanın öncədən hiss edib, bu məhsullardan çox alır və qısa hazırlıq görürler. Hər halda, indiki durumda adını çəkdiyimiz məhsulların qiyməti alıcılar üçün səfəlidir.


Pezeşkian hökumətinin tam tərkibi təsdiqləndi

İran parlamenti prezident Məsud Pezeşkianın yeni kabinetinin tam tərkibini təsdiqləyib.

Adalet.az xəbər verir ki, bu barədə Mehr agentliyi məlumat yayıb.

"Yeni 14-cü hökumətin (Prezident Məsud Pezeşkian - red.) nazirlər vəzifəsinə təklif edilən bütün namizədlər parlamentdə etimad səsi ala bildilər və öz vəzifələrinə təsdiq olundular", - məlumatda deyilir.

Belə ki, xarici işlər nazirinin keçmiş müavini Abbas Əraqçi Xarici İşlər Nazirliyinin yeni rəhbəri olub. O, həmçinin



Finlandiya və Yaponiya kimi bir sıra ölkələrdə səfir vəzifəsində çalışıb. 2015-

Çörəyin qiyməti aşağı enir?!



Deyirlər ki, çörək bol olarsa, basılmaz Vətən! Çox gözəl deyimdir.

Əlbəttə çörəyin nə qədər əhəmiyyət kəsb etdiyini yaşlı nəslin nümayəndələri yaxşı bilirlər. Xüsusiilə də ikinci Dünya müharibəsində acıdan yüz minlərlə insan ölüb. Həmin günləri görən adamlar çörəksizliyin, acliğin nə olduğunu hamidən yaxşı bilirlər.

Ona görə də yera bir tike çörək düşən kimi, onu gütürüb öpərək çörək qabına qoyublar. Bu günümüz min şükr! Artıq bir neçə gündür unun qiyməti aşağı düşüb. Bele ki, indi bir kişə ünү evvəlki qiymətindən ucuz verir. Ekspertlər deyirlər ki, eger unun qiyməti aşağı düşübse, deməli, çörəyin də qiyməti ucuzlaşmalıdır. Lap yaxşı.

Gözleyək görək çörək və vaxt ucuzlaşacaq!

Məktəbli formaları...



Her il yeni dərs illi gələndə valideynlər və şagirdlər əl-ayağa düşürər ki, keyfiyyətli və ucuz məktəbli formalarını haradan tapsınlar.

Ona əldə etmək, tapmaq ele də asan məsələ deyil. Çünkü bizim məməkətimizdə belə formalar tikən və saatışın təşkil edən müəssisələr bir o qədər də çox deyil. Əgər məktəbli formaları istehsal edən müəssisələr yeterince olsaydı, bax onda heç şübhəsiz rəqabət olar, keyfiyyətli və ucuz məhsullar satışa çıxarıldı. Deməli, indiki şəraitdə bu mümkün deyil! Ona görə də camaat məcbur olub, satışa nə çıxarılsısa onu alır.

Tay keyfiyyətə və qiymətə fikir verən yoxdur.

Səhər saatlarında ləngimə...



Avqustun 21-də Bakı Metropoliteninin bir neçə satansiyasında qatarların ləngiməsi hadisəsi baş verib.

Təbii ki bu da sonda qatarlarda sıxlığın yaranmasına gətirib çıxarıb. Bele ki, metronun "Xalqlar dostluğu" stansiyasında "Həzi Aslanov" dan "Dernəgül" e gedən qatar səhər saatlarında 8 dəqiqə gecikdi. Gecikmə isə həmin istiqamətdə gedən qatarda sıxlıq yaratdı. Qatarda ayaq üstə durmağa bele yer yox idi. Amma buna baxmayaraq, işə tələsən sərnişinlər qatarın vagonlarına daxil olmağa çalışırlırlər. Güclülər və qolu güvətlilər içəri gire bildilər, yaşlılar və zəiflər stansiyada qaldılar.

Onlar növbəti qatarı gözləməyə məcbur oldular. Amma yaxşı olaraq ki, bir daha metroda sərnişinlər bele həyəcanlı anlar yaşamasın, qatarlarda mənzil başına rahat getsinlər!



EMİL FAİQOĞLU

ci ilde nüvə sazişi üzrə danişqılarda əsas rol oynayıb.

Yeni hökumətdə təhlükəsizlik idarəline de İranın tanınmış simaları rəhbərlik edirdi. İnforsasiya (keşfiyyat) nəziri postunu İslam İinqilabı Kəşikçiləri Korpusunun strukturunda vəzife tutan iranlı ilahiyyatçı İsmayı Xətib saxlayıb.

Əziz Nəsirzadə İsləm Respublikasının müdafiə naziri vəzifəsinə təsdiq edilib. O, əvvellər Hərbi Hava Qüvvələrinin komandanı, həmçinin İran Ordusun Baş Qərargah rəisinin müavini vəzifələrində çalışıb.



ƏDALƏT •

23 avqust 2024-cü il

Rəşad Məcid: Rusiya Erməniləri İttifaqının Bakıda səfərdə olan Prezident Putinə müraciəti acizlik əlamətidir

Rusiya Erməniləri İttifaqının Bakıda səfərdə olan Prezident Vladimir Putinə müraciəti acizlik əlamətidir.

Adət.az xəbər verir ki, bu fikirlər Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin Rusiya Erməniləri İttifaqının Prezident Vladimir Putinə müraciəti ilə bağlı açıqlamasında qeyd olunub.

R.Məcid açıqlamasında qeyd edib ki, həzirdə Azərbaycan-Rusya münasibətləri yüksək səviyyədədir və buna görə də erməni lobbisi pozucu əməllerini davam etdirmək və müxtəlif avantüralarla öz naqis məqsədlərinə nail olmaq yoldan çəkinmeli, bununla Azərbaycanın dünyadakı nüfuzuna, ayrı-ayrı ölkələr, o cümlədən də Rusiya ilə münasibətlərinə xələl getirə bilməyəcəyini anlaşılmışdır:

"Rusiya Erməniləri İttifaqının Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Azərbaycana səfəri ilə əlaqədar yeddiyi müraciəti acizlik əlaməti olmaqla yanaşı, həm də bu ölkədəki erməni diasporunun fürsətçiliyini ve avantüraya meylliyini aydın nümayiş etdirir. Görünür, qurumun rəhbəri Ara Abramyan və onun yaxın ətrafi belə əsəssiz çağırışlarla Rusiya rəhbərliyinin mövqeyinə təsir göstərəcəklərini və bu yolla Azərbaycan öz mövqeyindən çəkinmeye məcbur edə biləcəklərini düşünürər.

Bu faktın özü bir daha göstərir ki, erməni lobi təşkilatları hansı ölkədə fəaliyyət göstərmələrindən asılı olmayıraq, dünya erməniliyinin və Ermənistən dövlətinin maraqlarını əsas götürür və həmin ölkənin rəsmi siyasetinə təsir göstərməyə çalışırlar. Bir çox hallarda əralı sürülən tələblər həmin ölkələrin milli maraqları ilə tam ziddiyət təşkil edir və ikitərəfli münasibətlərin zədələnməsi, hətta pozulmasına götərib çıxarırlar. Nümunə kimi erməni lobbisinin maraqlarının ifadəcisinə çevrilmiş Fransanı və

onun prezidenti Emmanuel Makronu göstərmək olar. Məhz Fransa rəhbərinin əsəssiz iddialarının, ermənipərest siyasetinin və beynəlxalq hüquq normalarına hörmətsiz münasibətinin nəticəsidir ki, vaxtılıq inkişaf edən Fransa-Azərbaycan əlaqələri bu gün tarixinin ən acıcaqlı dövrünü yaşayır.



İndi isə Ara Abramyan, Marqarita Simonyan, Aram Qabriyanov və bu kimi digər erməni diaspor rəhbərləri və fəalları zənn edirlər ki, analoji ssenarini Rusiyada təkrarlayaraq rəsmi Moskvani Azərbaycanla təzyiq və tələb dili ilə danışmağa məcbur edə bilərlər. Azərbaycanın principial mövqeyini çox yaxşı bilər Rusiya ermənilərinin əsl məqsədi heç də ermənilərin Qarabağ qayıdışına, məhkum olmuş separatçıların azad edilməsinə nail olmaq deyil, Rusiya-Azərbaycan münasibətlərini zədələməkdir.

Ancaq o da aşkar faktdır ki, Rusiya illerle Ermənistənə hərtərəfli destek göstərməsinə baxmayaraq, bu gün Nikol Paşinyanın hökuməti Qərble yaxınlaşmaq və rəsmi Moskva ilə əlaqələrini kəsmək yolunu tutub. Bu riyakarlı fonda Rusiya rəhbərliyinin, ələlxüsəs və Vladimir Putin kimi nüfuzlu siyaset-

çinin erməni lobbisinin istək və arzularına uyğun şəkildə dost ölkələrlə münasiətlərə xələl gətirəcək addımlar atacağının gözəlmək yalnız primitivliyin və sadəlövhələrinə əlaməti ola bilər. Artıq Rusiya rəsmi dairələri, siyasetçiləri, tanınmış ictimaiyyət nümayəndələri də yaxşı bilirlər ki, nə Ermənistana, nə də onun maraqlarının ifadəçisi olan erməni lobbisine inanmaq, bel bağlamaq olmaz. Türkiye ilə olduğu kimi, Rusianın da ən çətin, təlyəklü zamanında ona axardan ilk zərbəni abramyanlar, siyonyanlar vuracaqlar.

Rusiya qlobal siyasetdə mühüm yerdən, qlobal proseslərə təsir imkanına malik olke, BMT Təhlükəsizlik Şurasının daimi üzvü, regionumuzun böyük ölkəsidir. Bu faktorun yalnız Qərb dairələrinin şirin vədlərinə aldandır öz ölkəsini qarşıdurma arenasına çevirmək istiqamətində siyaset yürüdən Ermənistənən naşı hakimiyəti nezəre alıma biler. Dönya etibarlı tərəfdəş imic qazanmış Azərbaycan isə öz milli maraqlarına əsaslanan praqmatik siyaset yürüdür, region ölkəleri, o cümlədən də Rusiya ilə qarşılıqlı faydalı əməkdaşlığını inkişaf etdirir və heç bir kənar qüvvənin bu siyasetə xələl gətirməsinə imkan vermir.

Prezident Vladimir Putinin Azərbaycana dövlət səfəri programının zənginliyi, səfər çərçivəsində Prezident İlham Əliyevlə apardığı müzakirələr, səslen-dirdiyi fikirlər aydın şəkildə göstərir ki, bu gün Azərbaycan-Rusya münasibətləri yüksək səviyyədədir. Buna görə də erməni lobbisi pozucu əməllerini davam etdirmək və müxtəlif avantüralarla öz naqis məqsədlərinə nail olmaq yoldan çəkinmeli, bununla Azərbaycanın dünyadakı nüfuzuna, ayrı-ayrı ölkələr, o cümlədən də Rusiya ilə münasibətlərinə xələl getirə bilməyəcəyini anlamalıdır.

Azərbaycana meymunçiçəyi testləri və dərman hazırlığı testləri gətirildi

Meymunçiçəyi əlamətləri təbii çiçək xəstəliyinə oxşayan viruslu zoonozdur. Lakin kliniki olaraq təbii çiçək xəstəliyindən daha yüngül keçir. İnfeksiyanın rezervuarına bir sıra gəmiricilər və insana bənzəməyen primatlar daxildir.

Məlumat verildiyi kimi, ölkəmizdə meymunçiçəyi infeksiyasa yolu xələlərə qədər ələmətli qızdırma, şiddetli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrılıları, bəzən kataral və mədə-bağışsaq əlamətlərinə rast gəlinir. Temperaturun başlamasından 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuq-



5 günədək davam edə bilən başlanğıc dövrə qızdırma, şiddetli baş ağrısı, limfa düyünlərinin böyüməsi, bel və əzələ ağrılıları, bəzən kataral və mədə-bağışsaq əlamətlərinə rast gəlinir. Temperaturun başlamasından 1-3 gün sonra təbii çiçəyi xatırladan xarakterik qovucuq-

lu səpgilər yaranır. Bu səpgilər üz nahiyyəsindən başlayır və bədənin digər nahiyyələrinə keçir. Ölüm hallarının tezliyi 0-10 faiz arasında dəyişir", - deyə infeksiyonist bildirib. Risk qrupuna daxil olanlar barədə məlumat verən T.Eyvazov deyib:

"Risk qrupları arasında azyaşlı uşaqlar, hamile qadınlar, immundefisitli şəxslər xüsusi yer tutur. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu, gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar edilərək təcrid olunmasıdır.

"Risk qrupları arasında azyaşlı uşaqlar, hamile qadınlar, immundefisitli şəxslər xüsusi yer tutur. İnfeksiyanın profilaktikası qeyri-spesifik (qoruyucu, gigiyenik qaydalara əməl olunması) və spesifik (vaksinasiya) tədbirlərdən ibarətdir. Əsas məqamlardan biri də xəstələrin vaxtında aşkar edilərək təcrid olunmasıdır.

Leyla Əliyeva Şamaxıda tarixi abidələrdə aparılan işlərlə tanış olub



Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Qobustan və Şamaxıda bir sıra tarixi abidələrdə aparılmış bərpa işləri ilə tanış olub.

Qobustanda "Diri Baba" türbəsində olan Leyla Əliyevaya məlumat verilib ki, XV əsrə aid abida öz unikallığı ilə bütün Qafqaz bölgəsində seçilir. "Diri Baba" türbəsi əsrlər boyu Azərbaycan xalqı tərəfindən müqəddəs yer kimi tanınır. Bu tarixi abidə Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq 2022-ci ildə bərpa edilib. Abidənin etrafındaki qəbiristanlıq və mağaralarда tədqiqat işləri aparılıb. Eləcə də abidənin turistlər tərəfindən ziyyətə üçün müvafiq infrastruktur yaradılıb.

Leyla Əliyeva Şamaxıda Kələxana türbələrində də olub. Türbələr arxeoloji tədqiqat işləri 2022-ci ildə başa çatıb. Arxeoloji tədqiqatlar zamanı türbələr və ərazidəki tikililərin tarixinin XII əsrə gedib çıxıldığı müəyyən edilib. Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Şamaxı Rayon İcra Həkimliyəti tərəfindən Kələxana türbələrində bərpa və konservasiya işləri aparılır.

Qeyd edək ki, Heydər Əliyev Fonunun dəstəyi ilə son ilər Şamaxıda Şahxəndən türbəsi, Pirsaat ziyyətgah kompleksində, eləcə də digər tarixi, dini və mədəni abidələrdə bərpa və konservasiya işləri keçirilib.

Heydər Əliyev Fonunun vitse-prezidenti Leyla Əliyeva Şamaxıya səfəri zamanı şəhid heykəltərə Samir Kaçayevin ailəsi ilə görüşüb. Samir Kaçayev 2016-ci il Aprel döyüşləri zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "İgidliyə görə" medalı ilə təltif edilib.

Leyla Əliyeva Şamaxıda müxtəlif kəndlərin sakinləri ilə də görüşüb.

Co Bayden qurultayda ağladı

Demokratlar partiyasının Çikaqoda keçirilən qurultaya gecikən prezident Co Bayden, tribunaya qalxarkən göz yaşlarını saxlaya bilməyib və onu təqdim edən qızını qıçaqlayaraq ağladı.



ABŞ-in dövlət başçısı çıxişi zamanı bayan edib ki, vitse-prezident Kamala Xarris heç vaxt Rusiya prezidenti Vladimir Putinin qarşısında "eyilməyəcək".

Bildirilir ki, demokratların qurultayının keçirildiyi vaxt, Fələstin tərəfdəşləri zala daxil olmağa cəhd ediblər.

Tramp demokratları dövlət əvvəliliyi etməkdə günahlandırdı



Respublikalar partiyasından prezidentliyə namizəd Donald Tramp, "Truth Sosial" sosial şəbəkəsində, demokratları ölkə tarixində ilk dəfə "dövlət əvvəliliyi" etməkdə günahlandırib. Eks-prezidentin fikirincə, Kamala Xarrisin noyabrda keçiriləcək prezident seçkilərində Co Baydenle evezlənməsi "dövlət əvvəliliyi".

Demokratlar ABŞ-in tarixində ilk dəfə dövlət əvvəliliyi etdilər... Demokratlar - "demokratiyaya təhlükədirlər"- deyə Tramp yazış və bildirib ki, indi o, faktiki olaraq iki nəfərlə - Co Bayden və Kamala Xarrisə mübarizə aparmalıdır.

Xatırladıq ki, Kamala Xarris sentyabrın 4-de Fox News kanalında Donald Trampa deput keçirməkdən imtina edib.

Rüstəm Hacıyev





Obulfet MƏDƏTOĞLU
madatoglu@mail.ru

NUR BÖLÜŞƏN ALIM

Nizaməddin Şəmsizadənin 70 yaşına

Mənim ədəbi həyatımda xalqımızın bir-birindən dəyərli insanların izi ve sözü var. Yəni həmin insanlar diqqətlərini, xüsusilə xoşməramlı iradlarını, təkliflərini, məsləhətlərini heç vaxt məndən əsirgəməyiblər. Özüm ve sözümlə bağlı fikirlərini həmişə və hər yerde birmənalı şəkildə ifade ediblər. Onların fikirləri həm mənim təqdimatım olub, həm təqdirim, həm da bu günüm-sabahım üçün açılan yol Çətin, amma şərəflərə sənəd yolu...

Bu gün nə vaxtdan bəri qəlbimdə dolasdırıldığım, düyüünü aça bilmədiyim, amma bunun üçün çox cəhd etdiyim bir fikirim - bir istəyim sözə çevriləmkədə israrlı idi. Bunun da iki səbəbi var. Biircisi barəsində yazacağım bu dəyərləri ziyanının, alimin həm də çox mükəmməl insanın 70 yaşı tamam olur. Bu da mənə fürsət verir ki, onun haqqında bu gənə qədər demədiyim, yazmadığım, amma düşündüyüm fikirlərimi ifadə edim. İkincisi isə bu alim özünün yaradıcılığı ilə, axtarışlarıyla sözə təkcə Azərbaycan çərçivəsində deyil, dünyanın hər yanında sayışla məndə bir mənəvi borc yaradıb. Yəni, düşünmüşəm ki, əger Azərbaycanın ən ucqar, necə deyərlər gözdən iraq bir güsəsində yaşayan yaradıcı adama o təmənnasız diqqət ayırsa, həmin yaradıcın dəstəkləyib, onu ruhlandırsa mən niyə bu kişisinin barəsində öz sözümüz deməyim?


Bax, bu iki səbəbin ip ucundan tutub nə vaxtdan bəri ki, içimdəkili ələyirdim. Doğrudur, bir az sağlıq durumum da problem yaratdı və mən də istər-istəməz ürəyimdə ələdiklərimi gecikdirməli oldum. Lakin indi həmin o "gecikmə" bir az arkada qalır. Mən düşüncələrimi bilsəyərən köçürürmək.

Əvvəlcə xatırladım ki, onu Azərbaycanda, eləcə də türk dünyasında söz adamları yaxşı tanıyırlar. Ədəbiyyat adamları onun mövqeyini də, şəxsiyyətini də, yaradıcılığını da çoxdan qəbul ediblər. Bu il 70 yaşı olan Nizaməddin Şəmsizadən oğlu Şəmsizadə 1954-cü ilin dekabr ayının 30-da özünün ifadə etdiyi kimi "Quba bölgəsinin qədim türk obası olan İspikdə anadan olmuşdur. Burda da orta məktəbi əla qiymətlərlə bitirib. Sonra o zamanın yegane universiteti olan indiki BDU-un filologiya fakültəsi-ne daxil olub.

Onun tərcüməyi-halında bir məqam mənim üçün hə-

mışə xüsusi diqqəti çəkib. Bu da hələ tələbelik illərin-dən Nizaməddin müəllimin yaradıcılığı, SÖZ haqqında söz deməye olan böyük mərəğə idi. Yəni ədəbi tənqidə meyl etməsi hiss etdirib ki, böyük ədəbiyyatı öz əleyin-dən keçirəcək bir Azərbay-can ədəbiyyatşunası ortalığa çıxmışdır. Hətta onun ilk sanballı və diqqətçəkən "Sən kimsən müsairim?" məqaləsini Azərbaycan jurnalında çap olunan kimi

ile dövrü mətbuatdan xə-bərdar idim. Amma toplu halında bu kitabda mən özüm üçün çıxardığım nəticəni açıq-aydın izləyə bil-di. Kitabdakı təkcə məqa-lələrin sıra düzümü yox, onunların bir-birinin dava-mı olması formatında veril-məsi də göstərir ki, Nizaməddin Şəmsizadə özünün hər zaman ifadə etdiyi ide-a-sına sadıqdır. Beləki Nizaməddin Şəmsizadə adını çəkdiyim kitabın son üz q-



səs-küy saldı. Zənnimcə bu onun söz adamlarına indiki terminlə desəm, bir "mesaj" idi. Ister Nizami adına ədə-niyyat institutunda, ister dövlət universitetində, isterse də özünün müstəqil yaradıcılığında Nizaməddin Şəmsizadə təkcə müəllim kimi deyil, həm də elm adamı kimi sözə davranıb. Sözü dəyərləndirib. Necə də-yərlər onun layları arasınd-a, qatlarına işiq salmağa çalışıb. İstəyib ki, sözün məcazi mənası da öz ger-çek mənası ilə paralel şəkil-də oxucunun qapısını döy-sün. Ona məqsədlərini çatdırıa bilsin.

Yaradıcılığını, çap olunmuş kitablarını izləyib, oxu-duğum və tez-tez də həm-söhbət olduğum Nizaməddin Şəmsizadənin bir üsulubu mənim həmişə özünə çəkib, sanki yaxamdan tutub sirkələyidi. O "silkən-mə" məndə də, həmin əslüba maraq yaradıb. Mən də ona meyl etmişəm. Bu da öncə vurğuladığım kimi əyalət ədəbiyyatına, onun böyük diqqət göstərməsi-nin nəticəsidir. Həmin NƏ-TİCƏ adlandırdığım isə birmənalı şəkildə dünənin, bu günün və sabahın ədə-biyyatına mərkəzdən elmi nəzərlərlə yanaşmadır, baxıb qiyatləndirmədi! . Yəni ki, təbiuki, mənə görə Nizaməddin müəllimin məm-ləkət ədəbiyyatını eyni bu-caq altında görməni təlqin edir. Mən Nizaməddin müəllimin "Estetik meyyar və bəddi mahiyyət" kitabını gözdən keçirəndə bunun bir daha şahidi oldum.

Doğrudur, burada top-lanmış məqalələrin bir çoxu

bığında həmin ideanı və ya-xud həmin məramını bir daha oxucu üçün sərgiləyir. O yazır:

- "Mən SÖZ-ün ovsarını çəkib aparıram.

Sözümün gövhəri Turan idealıdır.

Qoy türkün Qurdú həmişə ulasın.

Qurd ulyayanda səadət, it ulyayanda fəlakət gətirər".

Bax bəyan olunan bu məntiq zənnimcə artıq hər şeyi deyir. Oxucu bu üç-dörd cümlə ilə onunla həm-söhbətin kim olduğunu anlayır və qəbul edir.

Deməli, kitabdakı hər bir məqalədə ister klassiklərimizin, ister çağdaş ədəbiyyat təmsilcilərimizin bare-sində müəllifin yazdığı hər bir fikir səmimiyyətə, real məntiqə və bir də Azərbay-canın ədəbi ənənəsinə söy-kənir. Çünkü, kimisə aşağı-ılamaq, kimisə ucaltməq yox, ədəbiyyata ədəbiyyatın gözü ilə baxıb ədəbiyyatşunasının bilgisi ilə şərh vermək ən doğru seçimdir.

Çox hörmətli professoru-

muz Nizaməddin Şəmsizadə kalassiklərimizə də, bizə də məhz bu prizmadan ya-naşmaqla öz fikrilərini çatdırır. Onun əyalət ədəbiyyati barəsində sanballı məqa-ləsi demək olar ki, Azərbay-canın bu günki ədəbi coğra-fuyası özünü ifadə edib. Hə-min məqalədə ölkəmizin şimal və cənubunda, şərq və qərbində bir sözə şəhər və kəndində yaşayan qələm adamlarının çox böyük ek-səriyyəti alim fikirinə tuş-gəlib. BİRAZ DA AÇIQ İFA-

BAXIŞ BUCAGI

"Şərnişin qarışqalar"

Övladlarımız, nə-vələrimiz üçün gö-zəl hədiyyə olan bu kitabın müəllifi, imzası oxuculara kifayət qədər tanış olan Əllişər Əlioğludur.. Kitabın ön sözündə tanın-mış nasır, şair Qe-şəm İsbəyli vurğu-layır ki, Goranboy rayonunun Xanqə-vənd kəndində ya-zıb- yaradən Ələsgər Əlioğlu yaradıcılığının böyük bir hissəsini uşaqlara həsr edib. Onun uşaqlıq dövətində fikir-lər dərhal yaddaşa köçür. Dillər əzbəri olur. Ona görə də Ə.Əlioğlunun şeirləri uşaqların dil qabiliyyətini, həm də yaddaşını inkişaf etdirməkdə çox dəyərlər bir vəsaatidir. Məsələn, onun "Dağ çayı" yazdığı kimi:

Gün tutub güneylli, Dikenibidir dağ çayı.
Bahar qarla yemləyib, Kökelibidir dağ çayı.

Və yaxud:

Dalğic şəkli çəkmədi, Qumun üstə, Əzizə Dalgalara qoşulub, Dalğic cumdu dənizə.

Bərəsində söz aç-dığımız bu nəfis kitab "Vektor" nəşrlər evində işıq üzü gö-rüb. Balacalar üçün nəzərdə tutulduğundan kitabın tərtibatı da, buradakı şeirlərin düzümü də çox təqdirəlayıqdır. Oxu-duqca yeni şeirlərin davamı sən özü ilə çəkib aparır. Ona görə də balaca oxucu kitabdan ayrılmak is-təmir. Əminəm ki, siz də ailənin balaca temsil-cilərinə bu kitabı mütləq alıb hədiyyə edəcək-siniz. Fikrimin sonunda şairin daha bir şeiri si-zə təqdim eidəm:

Elşən neçə pilləsini, sindiribdi nərdivanın. Çatmır əli budağına, Nə armudun, Nə almanın.

Obulfet Mədətoğlu

"Bakcell"in dəstəyi ilə şəhid övladları üçün yay düşərgəsi təşkil olunub

"Bakcell"in baş sponsorluğu və "YAŞAT" Fondunun təşkilatlığı ilə şəhid övladları üçün "Ənənə" yay düşərgəsi təşkil olunub. Göygöl rayonunun Milli Yaylaq Festivalı əra-zisində baş tutan tədbirdə 50-dək şəhid övladı iştirak edib.

Adalet.az xəbər verir ki, hərbi vətənpərvərlik və milli ənənələr mövzusuna həsr olunan düşərgə beş gün (13-18 avqust) davam edib.

Tədbirdə gənclərin iştirakı ilə qədim milli oyun növləri üzrə yarışlar, müxtəlif telimlər və interaktiv oyunlar keçirilib.

"Müasir bacarıqlar və innovasiya" adlı təlim düşərgə iştirakçılarının xüsusi marağına səbəb olub. Təlimdə "Bakcell"in əməkdaşı Rüfət Quliyev gələcəyin peşələri, ən çox tələb olunan bacarıqlar və bu bacarıqların əldə edilməsində texnologiya və innovasiyanın ro-lundan danışib.

Bundan əlavə, "Bakcell"in innovativ xid-mətləri, "high-tech" və "AI" dəstəkli məhsul-ları barədə məlumat verilib.

Qeyd edək ki, şəhid və qazilərin ailə üzvlə-rina qayğı və diqqətin göstərilməsi "Bakcell" şirkətinin korporativ sosial məsuliyyət (KSM) programının əsas istiqamətlərindən biridir.

Sirkət bu sahədə təşəbbüsleri dəstəkləməyi və daha da genişləndirməyi planlaşdırır.



ƏDALƏT •

23 avqust 2024-cü il

Rəşad Məcid - 60

**R.M.Məcidovun 2-ci dərəcəli
"Vətənə xidmətə görə" ordeni ilə
təltif edilməsi haqqında
Azərbaycan Respublikası
Prezidentinin Sərəncamı**

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında media sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Rəşad Məseyib oğlu Məcidov 2-ci dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilsin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 20 avqust 2024-cü il

Mir Şahin Ağayev

Elə bil 60 "Altmış" -dan çoxdur!

Rəşad, əzizim, bilmirəm fikir vermişən ya yox, amma insan heç vaxt özü özünü görmür. Vücutunun müəyyən hissələrini (məsələn, əlini, qolunu, ayağını...) görə bilər.

Amma tutaq ki çənəni, hətta gözünün bir neçə millimetrliyində yerləşən qasını və s. öz gözünə görə bilərsən. Bunu vasitəcizisə etmək mümkün deyil. Mütləq nəse olmalıdır: şəklin onda eks olunsun ki görəsən. Adamı bütünlükle yalnız başqası görür. Yəni bizi orijinalda ancaq özgələr görür. Özümüz üçün ancaq kopiyayıq. Yaş da insanın özünə görünür.

Yaşımızın simamızdakı, hərəkətlərimizdəki rəsmi yalnız başqaları görə bilir. Mən səndə 60 yaşın üzünü gördüm! Hiss etdim! Duydum! İkimiz də peşəkar redaktoruz.

Etiraf edim ki, "Altmış" sözünü 60 rəqəmindən çox sevirməm. Elə bil 60 "Altmış"-dan çoxdur! Ona görə! Hər halda mənə belə görünür.

Dost, altmış yaşın guya var, əslində isə yoxdur! O yaş yaşanıb gedib artıq. Bəs üstündə nə qədəri qalır? Onu da nəbzin bilir, üreyin bilir, Allahın bilir. Sənə güclü hafizə arzu edirəm.

Cünki ömür-yaddaşının yadda saxlaya biləcəyi qədər olur. Nə uzun, nə də qısa! Ömrün olsun! Yadında çox qalsın! Yadımızda çox qalasan!

İRADƏ TUNCAY

B E S

Yazı 10 il əvvəl yazılmış. O zaman 45 yaşını qeyd edirdik Rəşad Məcidin. Mənəcə narahat olmasın - elə bir fərqi yoxdur ha 45, ha 55... Sadəcə indi iki beşdi...

25 il əvvəl mənim 25 yaşım vardi. Hər şey haqqında başqa cür düşüñürüm. Arzularım, xəyallarım, ümidi-lərim də başqa idi. Gələcəyin parlaq, heyətin daha gözəl olacağına inanırdı...

Söz vaxtına çəkər, 25 il əvvəl isti yay günlərinin birində Dəməryol vəz-zalından Ağdamə getməyə hazırlaşırıq. İki körpə uşaqla harasa gedəndə təbii ki, əlində yük də çox olur. Və vəz-zalda cavan bir oğlan cani-dildən bizi kömək edir. Aqıldən kim olduğunu soruşuram. "Məcidovun oğlu" deyir. Mən təbii ki, təffərvüata varım, körpələr başımı elə qatıb ki...

Yolboyu söhbətləşirik. Məlum olur ki, bu cavan oğlan ədəbiyyat həvəskaridi, hətta şer də yazır. "Şer yazıram" deyən adamlara qarşı məndə usaqlıqdan bir antaqonizm formalasılıb, çünkü səhərin gözü açılmamış qapının zəngini çalıb qovluq-qovluq şərərlə ilə evə gələn "şairlər" zəhləmizə çox töküb. Amma söhbət elədikcə fikrim dəyişməyə başlayır.

... Ağdamə çatırıq və burda Məcidovun kim olduğunu yerli-yataqlı öyrənirəm. Öyrənirəm ki, Məcidov Ağdam kimi "dünyanın en varlı şəhərinin" (ifada mənə məxsus deyil) tıcaratine rəhbərlik edir. Bax, burda məni heyət bürüyür. Tanıdığım ticarətçilərin ağızından ədəbiyyat haqqında bir kəlmə eşitməmişəm. Hələ-hələ övladlarından...

O vaxt Rəşadın 20 yaşı vardi. Və Rəşad mənim beynimdə formalasılmış çox stereotipləri dağıtmışdı. Evlərinə qonaq gedəndə isə əməlli təccübələnmişdim. Ətrafdakı zənginliyə baxa-baxa, Yavər xalanın bişirdiyi dadlı-lezzətli yeməkləri yeyə-yeyə fikirləş-

mışdım ki, belə ortamda böyüyen adam şer yazar? Amma burda da məni sözün yaxşı mənasında xəyal qırıqlığı gözləyirdi. Hamının çox hörmətə Məcidov dediyi şəxs, yəni Rəşadın atası çox ziyanlı adam idir və evdə başqa zənginliklərə bərabər zəngin kitabxana da vardi.



25 il əvvəl biz belə tanış olduq. Mənim 25, Rəşadın 20 yaşı vardi. Yeni Rəşadla indi dostluq edənlərin çoxundan daha böyük stajim var. Və o vaxt işqli bildiyim, yaxşı bildiyim, indiyə qədər mənimlə yol gələn az-az kimsələrdən, təsəvvürlərdən biri de Rəşad Məcidid. Sözün hər mənasında ağırlığı artsa da, Rəşad elə həmin Rəşaddı, en azı mənim üçün. Tecili yardım: maşın lazımdı - Rəşad, pul lazımdı - Rəşad, daha nələrsə lazımdı - Rəşad... illər bu yardımın formasını dəyişsə de mezmun eyni qalıb.

Gənclik illərində hər cəhətdən təmin olunmuş adamların içinde az-az şəxslər olur ki, bundan havalanıb özündən çıxmışın. Taleyin Rəşada verdiyi en böyük töhfə müdriklik və ağıl olub. Əger indi bu çətin dövrədə hamını yola verə bilirsə, yenə hə-

min o keyfiyyətlərin hesabıdır. Rəşad çox erkən yaşda evləndi və biz fikirləşirdik ki, görəsən indi necə olacaq, yəne ürkələ qapısını aça biləcəyikmi? Xoşbəxtlikdən Rəşadın xanımı da özü kimi üzügüller idti və xatırlayıram ki, mənim nadinc oğlanlarım Rəşadın evini alt-üst edəndə də Esmira bu olayı səbrlə, hövəsələyə qarşılıyordı.

... 25 il əvvəl Dəməryolunda tanış olduq. Hələ ki, bu dəmir yollarla gedirik. Ağrımızla, sevincimizle, yaxşıyla, pislə, 5 il əvvəl soyuq dekabrın birinci en soyuq gündündə həyətimizə toplaşmış adamlara baxdim, yadımıda isə ancaq Rəşadın gözləri qalıb. Həmin anlarda doğma kimsələri axtarısan.

45 yaşlı Rəşad Məcid özü indi üç ığid oğlanın atası. Maşallah! 25 il əvvəl mən Məcidovun oğlu Rəşadla tanış olmuştum, indi isə Müseyib müəllime "Rəşad Məcidin atası" deyirler. Mən təbii ki, Rəşadə sağlam, xoşbəxtlik arzulayıram, amma en ümde dileyim övladlarından yarımağıdı. Onları da atası kimi gənc yaşda ağısaqqal ola bilsinlər.

... Yazını yazıram, 2 və 5 rəqəmlərinin çox təkrarlandığını görürem. Ay aman, bu qədər aydın xatırələrin 25 yaşı var. İyirmi beş il əvvəl mənim 25, Rəşadın 20 yaşı vardi. Sağ-salamat gedib çatsam, yenə 5 rəqəmi ilə rastlaşacam, amma yanındakı sıfırla. Rəşad "525-ci qəzet"in redaktorudur. Burda da iki beş təkrarlanır...

Dünən Rəşadə təbrik mesajı gəndərdim və yazdım ki, "Əllərində dost əli var əlli min!". Yenə beş. Bir vaxtlar bu rəqəm bizi çox sevindirirdi. Beş yaxşı rəqəmdi. Elə 45 də!

Müəllifin arxivindən

P. S. Yazı Rəşad Məcidin 45 yaşına yazılmışdır.

Rəşad Məcid: "Şuşa dəftəri"ndən

Şuşa havasının sırrı

Ləzzət kimə təndi,
dərd kimə tuşdu;
Biri səs qaynadır,
biri lal kimi?
Şuşanın havası hamıya düşmür,
qismət bölünsə də sovgat bal kimi.

Həminin üzünü eyni meh öpür,
Həminin qanadlı beiyi eyni.
Xəzina, Daşaltı, Kirs dağı - o pir,
Cıdır düzü adlı beiyi eyni!

Bəlkə not yazılıb hər çiçək üçün -
Neyləyək sırrını bilək torpağın?
Sesi, havacatı cücertmək üçün
münbit olmalıdır ürək torpağı!?

Göyünmü, yerimi töhfəsidir səs,
bilənlər var imiş bəlkə əskidən?
Kaş ki, sağ olaydı - biz bilən əbəs,
sorardıq Firudin Şuşinskiden!

Burda torağayı, burda bülbü'lün,
hər otun çiçəyin öz naqməsi var.
Adam var oxumaq onunçun zülüm,
di gəl ki, bulağıın, çayın səsi var!

Hava öz yerində, su öz yerində,
Qocaman muğamat qədimi oddu.
Allah vergisinin kökü dərində,
səsi nizamlayan ilahi koddu!

Təzə adam

Ayağını yer üzündən qoparar,
Şuşa səni göy üzünə qaldırır!
Nə ağrın var, qarasını aparar,
cavan ömrün gündüzünə qaldırar.

Duyarsan ki, ruhun mehdisi, nəfəsdi,
Qanad taxar Şuşa sənin çiçinə
Boğazında qaynayan səs nə səsdi? -
Cəh-cəh vurmaq eşqi düşər beyninə...

Şuşa səni bulaq kimi duruldar,
Körpəliyin gül çəgənə döñərsən.
Xəyalına beşik olar buludlar,
Əbədiyyət yarpağına döñərsən.

Dörd yanına çəkər sehr səddini,
Başın üstdə dumani dam eyləyər.
Sevə-sevə cilalayır qəddini,
Şuşa səni təzə adam eyləyər!

Cıdır düzündə dan üzü

Günəşin doğulmasına
Cıdır düzündən baxmaq...
Dağların arxasından,
qıpçırmızı şəmadan

haçan görünər deyə
Gözünü
dan yerindən ayırmamaq,
Qaynar təndirdən çıxan
imisti çörək kimi
əlini Günəşə sarı uzatmaq,
Ovcunu,
barmaqlarının ucunu
yandıran Günəşin
Qırğından bir loxma kəsmək...

Və təzə çörək kimi
burnunun ucuna tutub
qoxulamaq Günəşin.
Xülyalara qapılmaq,
böyümək,
ucalmaqdı,
Tanrı dərgahının
varlığına inanmaqdı
Cıdır düzündə durub
Günəşin doğulmasına baxmaq!

Sular dərindən gəlir

Enib sahil boyuna,
tapıb dayaqlarını,
dağ çayının suyunu
qoymaq ayaqlarını
sellərdən güc almaqdı,
qayalardan mətanət!

Dua kimi oxunur
sular dərindən gəlir.
Ulu vətən ruhunun
ən pak yerindən gəlir.
Sular daşa toxunur
piçildiyib çatdırır
babalardan vəsiyyət,
arzu, dilək, nəsihət!

Enib sahil boyuna
ayaq sallamaq suya
sədaqətdi soyuna,
düşmənə ismərədi!
O müzəffər insana
əminlik yaraşıqdı!
Gözündəki işqədan
çaya süzülən qürur
bu günə əmanətdi,
gələcəye zəmanət!



Azərbaycan və Qazaxıstan hərbi qulluqçularının iştirakı ilə keçirilən "Altın Kiran - 2024" ("Qızıl Qartal - 2024") birgə taktiki-xüsusi təliminə Cungariya Alatausu dağlarında start verilib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, plana uyğun olaraq, iştirakçı ölkələrin hərbi qulluqçuları çətin relyefli dağlıq ərazilərdə kəşfiyyat tapşırıqlarını yerinə yetiriblər.

Təlimin birinci günündə iştirakçılara dağlıq ləvazimatlarından istifadə, sildirim qayaya qalxma və enmə, yüksəklikdə ilkin tibbi yardımın göstərilməsi və yaralların təxliyesi üzrə təlimat-metodiki məşğələlər keçirilib.

Keçirilən təlimdə əsas diqqət döyüş tapşırığının icrası zamanı şəxsi heyətin taktiki vərdişlerinin tek-milləşdirilməsi və bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsinə yönəldilib.

Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb



Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza aradan qaldırılıb.

İri Şəhərlərin Birleşmiş Su Təchizatı Xidmetinin Mətbuat xidmətiindən verilən məlumata görə, Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə əlaqədar aparılan təmir-bərpası işləri başa çatıb.

Su kəmərinin doldurulması prosesinə başlanılıb. Normativ qaydalara uyğun olaraq suyun əvvəlki rejimlə bərpası istiqamətində intensiv işlər görülür.

Qeyd edək ki, avqustun 19-da Oğuz-Qəbələ-Bakı su kəmərində baş verən qəza ilə bağlı Abşeron, Yasamal, Sabail, Nəsimi, Binəqədi, Sabunçu, Xəzər, Suraxani, Xətai, Nizami, Pirallahi rayonlarına, Ramana qəsəbəsinə suyun verilməsində fasilə yaranıb.

Polis generalı və yaxud: Hardan başlayır Vətən?

"Azərbaycan xalqı Azərbaycan polisinə sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun!"

Prezident İlham Əliyev

Geldiyim qənaət belədir: - Hər bir ölkənin döyüş qüdrəti onun şücaətli generalları ilə ölçülür, qarşılıqlı olaraq generallar da Vətənə xidmət çərçivəsizliyində seçilirlər. Kim isə məndən general sözünün sinonimi soruşsa, düşünmədən söyləyərəm: vətənə əvezsiz xid-

daşıcı qüvvəsidir və öz bərpaedici vəzifəsinin köməyilə qanun pozuntusunun qarşısını alır.

Əlbəttə, polisin üzerinde belə bir öhdəlik yoxdur ki, bədəməllərə, niyyətlərə meyil etmənin kökünü kəssin, onlar, sadəcə, haqsızlığa səbəb olan hər hansı mümkün motiv qarşı labüb cəza şəklində daha güclü motiv nümayiş etdirərək pozulmuş hüquqları müdafiə edirlər.

Hüquq ədalətsizliyə məruz qalmışın fonunda meydana çıxır və bildiyimiz kimi, bütün əməllər ədalətli və ədalətsiz olmaqla iki yərə ayrıılır. Hər iki əməl gerçək dünyənin hadisələrinə aiddir, lakin məsələ ədalətli, yaxud ədalətsiz olmaq-



dan daha çox onlar arasındakı sərhəddin dəqiq müəyyənləşdirilməsidir ki, icraçıdan yüksək intellekt, böyük vicdan tələb edir.

Bəşər əhli qanundan kənara çıxmamaq üçün birinci növbədə özü-özüyle razılığa gəlməlidir. Özü-özüyle razılığa gəlmək qabiliyyəti birinciləri bütün neqativ əməllərdən, həyatın öldürücü darixdə-riciliğindən, sükutundan qoruyur. Cani özü ilə razılığa gəlməyi bacarmadığından cinayətə al atır, hüquq-mühafizə orqanları cinayətkarı özü ilə razılığa getirmek üçün islah olmağa məcbur edir, deməli polis insanla onun özü arasında vacib körpünün yaradılmasına təşəbbüs gətirən ən mühüm orqanlardan biri və birincisidir.

İnsanlar bir məsələnin əsl məhiyyəti biləndə onu icra etməkdə çətinlik çəkir. Hadisənin əhəmiyyəti nə qədər böyük olursa, həyəcanverici əndişişi də o qədər güclənir. Ayri-ayrı şəxslərin timsalında bu kimi məsələlər qeyri-müəyyən vaxtdan bir baş verirsə, polislər uyğun çətinliyi gündə neçə dəfə yaşayırlar. Onlar eksəriyyətin rahatlığını öz rahatsızlıqları bahasına təmin edir, hətta məqamı gələndə, yuxarıda qeyd etdiyimiz kimi, canlarını qurban verirler.

Polisin fəaliyyətini öz əsliləbulla şəhər etməkdə məqsədim təkcə yerli orqanlar tərəfindən pozulmuş hüququmun polis generallarının göstərişilə bərpaedilməsi məsəlesi deyil, həm düşünlü-müş mərhemət hissini insan qəlbinə yol tapan gizli empatiyası, həm də qanunların alılıyinə qarşı onların məndə oyadıqları rəğbat duyusudur.

Həyatda sağ olan hər kəsin həmişə mərhemətə ehtiyacı var, mərhemət duyusu öz növbəsində insanın varlığı hiss etmək xüsusiyyə-

tindən irəli gelir. Müəyyən bir cəmiyyətə başlılıq edən Şəxsin böyük keyfiyyətlərindən biri də mərhemət hissidi, çünki xisət etibaryla zəif insan haqlı etiraza belə çətinliklə taqət gətirir.

Mərheməti mərhemət umduğum yerlərde deyil, tamam başqa bir ünvanda tapanda həll edə bildiyimə görə yaşadığım çətinliyin vahiməsikləğə qaldı. Bütin ömrünü cinayət və cinayətkarın islahına həsr etmiş ali rütbeli polis zabitinin ləyaqətdən irəli gələn yüksək ehtiramla şikayətçini - məni dinləməsi həyati yeni məzmunda dərk etməyimə stimul oldu və öz-özümə pi-çıldıdım: - Dünyanın gedisətini düzgün qiymətləndirməyi bacarmayan, fərdi yanaşma prinsipindən yarananmayan heç kəs rəhbərlik eləyə bilmez.

Fərdi yanaşma prinsipi deyər-kən ağlımiza ilk gələn şagirdlərin təlim, tərbiyə, bilik və bacarıqlarının formalşaması məsəlesi olur, lakin bu əsulan yaradıcı xüsusiyyəti digər hüquq-mühafizə orqanları ilə birlikdə, lakin onlardan daha üstün şəkildə Polisin payına düşür. Cinayətin növündən, ağırlıq dərəcəsindən, şəraitindən asılı olaraq onların canile davranış formaları da fədi və fərqli olur.

Təsadüfi deyil ki, ulu öndər H. Əliyev buyurur: - Polis peşəsi ağır peşədir. O, bir tərəfdən cəsəret, şəxsi mətanət, ikinci tərəfdən bilik, dərrakə, elm, təhsil, təcrübə tələb edir.

Bu sadalanan keyfiyyətlər içinde ən mühüm rolu təcrübə oynayır, çünki özünün seçim istiqə-mətini və inkişaf tempini bilik şəklində əvvəlcədən müəyyən etmək insanların imkanı xaricindədir. Nəzərə alsaq ki, insanın daxili mahiyyətindən qaynaqlanan məcəllə zabitlərin təsdiqindən, o zaman polis generallarının keçdiyi həyat yoluna ancaq qıtbə etmək olar. Onlar təcrübənin iyəyearxik inkişafı nəticəsində öz əməlləri üzərində yüksəlerek tarixi fenomene çevrilirlər. Bu mənada ölkə daxilində həyata keçirilən konstitusiya və yaxud məcəllə qanunlarının icra mexanizm-i məhz ali rütbeli zabitlərin timsalında ümumbehəsi ideyalara yol açır. Məqələni yazdığım erəfədə bir neçə gün polis və generallar haqqında araşdırımlar aparmağım onların bəresində ayrı-ayrı ölkələrde formalşan neqativ fikirlərdən təessüfhissi keçirməyimə səbəb oldu və qeyri-ixtiyari üzümü sonunculara tutub soruşmadı istədim: - Görəsən, polis olmasayıd, bəşər əhli bir gün, hətta öz evində rahat yaşaya bilərdimi!?

Coxillik həyat təcrübəmdən bili-rəm ki, müxtəlif proseslərin tənzimlənmə Baş idarələrindən fərqli olaraq polis istənilən məsələdə ölkə vətəndaşlarının taleyinə iki qat məsuliyyətlə yanaşır. Onun xidməti vəzifəsinin leytmotivinimilli ideologiyaya söykənən vətənpərvərlik fəaliyyəti təşkil edir.

Azərbaycan polisinin keçdiyi tərxi yolu müəyyən amplitudada nəzərdən keçirməyim

V. Basnerin M. Matusovskinin sözlərinə bəstələdiyi və Mark Ber-nesin ifasında dinlədiyim min doq-quz yüz almış səkkizinci ilin en



məşhur nəgməsiniyada saldı: "Hardan başlayır Vətən?"

Bu sualın cavabları çoxdur, həmisini əsaslandırmadan da həqiqət adlandırmaq mümkünür, çünki vətən məcərrəd anlayış olduğuna görə onu hər kəs öz dərkətmə qabiliyyətinin hüdudlarına uyğun ola-raq başa düşür. Kiminə görə o, anadır, kiminə görə torpaqqır, digərinə görə toxunulmaz ərazi-dir. Vətən, həm də namusumuzdur, doğuldugumuz yerdir, vətəndaşlığını daşıdığımızı ölkədir. Kimin onu necə başa düşməsindən və ya sevəməsində asılı olmayaraq Vətəni qorumaq missiyası ilk növbədə polisin üzərinə məsuliyyət mükəlli-fiyəti qoyur. Birinci Qarabağ mü-haribəsinin başlangıç aylarında ermənilərə qarşı ön cəbhədə döyüşənlər - şəhid və yaralananlarının çox hissəsinin polis olması buna əyani sübtür.

Ulu önderimizin "Azərbaycanın hər bir vətəndaşı dövlət üçün əzizdir" cümlesi, başqa sözlə, o de-məkdir ki, cəmiyyətin dəyəri ayri-ayrifərələrin rifahı üçün yaradılan imkanlara görə ölçüür. Bu fikir sahədə qalan pambığın qadərini bilməkdən ötrü bir kvadrat metrden yığın məhsulun ərazinin ümumi ölçüsü ilə hasilinin tapılmasına bənzəsədə, böyük həqiqətdir! Çünki həmin fərdlərdən biri olan mən-hüquqlarının pozulması nəticəsində son vaxtlar ki, özümüköməksiz, məz-dafəsiz hiss edirdim, məhz polis generalının timsalında, müharibənin dayandırılması haqqında xoş xəbər almış döyüşü misalı, daxili hüzura qovuşdum və sual etdim: "Oğer insan illərlə şərti pozulan hüquqlarının bəxş etdiyi güvensizlik ağrısını bir polis generalının timsalında onun: "Hər kəsin yaşamaq hüququ qanunla qorunur", - deyə səsləndirdiyi müqəddiməni dinləməklə unudursa, bunu başqaları niye etməsin?"

Nə gizlədim, bu ilin may ayında Bakı şəhəri, Baş Polis idarəsində qəbulunda olduğum polis general-mayorunun xidməti otağından çıxandan sonra qaranlıq yadırğamış düşüncəm bir az da işıqlandı, iradəsiz idrak məni məhz həmin anlar üçün xarakterik olan xoşbəxtliyin üfüqlərinə doğru yüksəltti.

Xoşbəxtlik demişkən... sən de-mə, polis "insanın insanlıqdan böyük vəzifəsi yoxdur" prinsipinə səykənərək sağlamlığın, ədalətin, azadlığın, maddi rifahın qorunması işinə xidmət göstərməklə xoşbəxtliyin de keşiyini çakırıb.

Ən kiçik almanın diametrilə ən böyük astroidin diametri eyni həndəsi xassələrə malikdir, eləcə də, insanlıq hamida eyni funksiyani yerinə yetirir. Rəftarın sünileşdiriləməsinə ehtiyac duyulmamış məqamlarda ilk nəzərə çarpanması tərəfin davranışıdır. Bu zaman insan öz ixтиyarına buraxıllaraq daxili mahiyyətin dililə danışır. Daxili mahiyyətin dililə danışan istənilən məmər artıq daşıdığı rütbənin müqəddəsililiyinən yüksək dəyərini vermış olur. Ən başlıcası, hüquqi problemlərin həllinə göstərdikləri xüsusi səy, "tərəzinin üstündən keçməmək" prinsipə polis məmurları dövlətin və fərdin qarşılıqlı məsuliyyətini əyani şəkildə təsdiq-ləmiş olurlar. Azərbaycan Polisinə işiqli sabahlar diləyilə.





El Hüseyinov

İnamın övladı: Bəxtiyar şair

Tarix yaradan insanları yazır. İnsan ruhunu oxşayan, onu bəxtiyar edən insanlar isə əbədi olaraq yaddaşlarda qalır.

Bəxtiyar Vahabzadə şeiriyatın bəhrəsindən "bəxtiyar" idi - elə sözün hər iki mənasında. O, xalq tərəfindən sevilirdi və xalqın şairi olmağı bacarmışdı.

Azərbaycan adlı bir dövriyi var idi xalqın şairinin. Buna görə də o, təkcə bir şair kimi yox, həm də milli azadlıq ideyalarının "qiçılıcmış"ı idi. Milli kimlik və azadlıq ideyaları Vahabzadənin ruhunda var idi, xalqın adamı öz millətinə sadəcə ruhunu qələmi ilə ifadə edirdi.

O, Azərbaycan poeziyasının parlaq ildüzü kimi, sözleri ilə millətinin ruhunu oxşayan və bu ruhu yaşıdan bir şəxsiyyət idi. Vahabzadə öz yaradıcılığı ilə sadəcə ədəbiyyatın incisi deyil, həm də xalqın düşüncəsini, hisslerini və arzularını ifadə edən bir sənətkar kimi çıxış edib.

Onun qələmində Azərbaycan nəfəsi var. Qarabağın ağrısını hər "Azərbaycan" dediyi şeirdə ifadə edən xalqın adamı hər misrasında bu məmələkətin tarixini, ağrısını, sevincini və qürurunu canlandırırdı.

"Gülüstan"dan bəri yaralardan yanan millətin sirdaşının bu əsərini təkcə poema adlandırmaq olmaz. Bu əsər milli yaddaşımızın ən böyük parçalarından biridir.

Şeirləri azadlıq həsrətində olan cənub elinə sığınacaq idi sanki. Azərbaycanın o tayı da, bu tayı da ona "millət mübarizi" kimi baxırdı.

Xalqın şairi olan Vahabzadə zaman ötdükçə milli ideallardan birinə çevrildi. Onu idealə çeviren ən ənəmlı məsələ isə bütövlik duyğusu idi. Xalqın adamı öz fərdlərini birləşməyə səsləyirdi.

Bunları qoyaq bir kənara... Bəxtiyar şairimiz dilimizi qoruyurdu. Hər misrasında dilimizin varlığının təməl olduğunu vurgulayırdı. Bəxtiyar Vahabzadə xalqının diliనi və mədəniyyətini qorumaq, onu gələcək nəsilərə çatdırmaq vəzifəsini öz üzərinə götürmüştü.

Inamın övladı - Bəxtiyar şairimiz bütün Azərbaycanın, artıq Büttöv Azərbaycanın qəlbində daim yaşayacaq.

Barəsində əsər yazdığı dahi şairimiz Səməd Vurğunun da dediyi kimi:

"Ölüm sevinməsin qoy;
Ömrünü vermir bada,
El qədrini canından daha əziz bilənlər!
Şirin bir xatirətə qalacaqdır dünyada,
Sevərək yaşıyanlar, sevilərək ölünlər...".
Sevərək yaşıyib, sevilərək qəlbərdə dəfn edilən Bəxtiyar şairimizi ehtiramla anırıq..."

Azərbaycanda koronavirusa yoluxma ilə bağlı vəziyyət açıqlandı



Yeni koronavirus infeksiyası biliyim kimi vaxtaşırı dalgalanmalar ilə tezahür edir.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksiyonist Teyyar Eyvazov deyib.

O bildirib ki, həzirdə istər bize qonşu, istərse de ABŞ-də və Avropanın bəzi ölkələrində bunu müşahidə etmek olar: "Bu ölkələrdə yayılan Omikron şəminin alt növləridir ki, onlar da sürətli yoluxuculuğuna baxmayıraq, əksərən yüngül formalı xəstələnməyə səbəb olurlar. Azərbaycana gəldikdə onu demək olar ki, vaxtaşarı çox cüzi dalgalanmalar olsa da, diqqət ediləsi əhəmiyyətli artımlara rast gəlinmir. Epidemioloji durum qənaətbəxş hesab edilir və nəzareti olunandır".

"Bu infeksiyadan qurunma tedbirləri digər hava-damçı infeksiyaları zamanı (keskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir. Xüsusi olaraq risk gruppuna daxil olan insanların (hamilə qadınlar, immundefisitli, ağır xroniki xəstəliyi olanlar, ahlil şəxslər) daha ehtiyatlı olmaları tövsiyə olunur", - deyə o qeyd edib.



Fazıl SƏNAN

GÖZƏLLİK SALONUNDĀ

Hekaye

Səhər yeməyini yeyib süfrəni yüksəldirdi və qabları yuyub yerbəyər elədi. Otağı nəzərdən keçirib "Görüləsi ele bir işim qalmadı" fikrini ürəyindən keçirəndən sonra mobil telefonu götürüb nömrəni yığıdı.

- Alo, eşidirəm.

- Gülnara xanımı?

- Bəli, Gülnarə xanımı.

- Sabahınız xeyir. Deyəsən, tanımadınız.

- Bağışlayın, üzr istəyirəm, tanımadım. Necəsiniz, Reyhan xanım? Xeyli vaxtdır səsiniz gəlmir. Yoxsa harasa getmişdiniz?

- Heç yerə getməmişəm. Fikrim var getməyə. İstəyirəm beş-on gün sərin yerlərin birində bir az dincələm. Havalar çox isti keçir.

- Doğru deyirsiniz, havalar çox isti keçir. Özünüz necəsiniz?

- Çox sağ olun, həla ki, yaxşıyam.

- Nə yaxşı bizi yad etmişiniz, Reyhan xanım?

- Yanınıza gəlmək istəyirəm. Gündərtaya bir tədbir var, məni də dəvet ediblər. Tədbirdə çıkış edən yoldaşların siyahısına mənim də adımı salıblar. Dədim vaxtınız olsa sir-sifatıem bir el gəzdirdiriniz.

- Baş üstə, günortaya az qalmış gələrsiniz. Sizə elə el gəzdirim ki, tədbirdə iştirak edənlərin gözləri qamaşın.

- Daha bir elə də yox. Elə gözəllər var ki, mən onların əlinə su tökməyə də yaramıram.

- Sizə elə gəlir, Reyhan xanım. Sizin kimi gözəl gərməyən göz kordu.

Söz verirəm, bu dəfə sizə elə gözəlləşdirəcəyəm ki, gözəlliyyinizin şüaları kor gözləri də aqşın və "Sizi sevirəm, sizsiz yaşaya bilmirəm", deyərək qarşınızda diz çöksünlər, - deyən Gülnarənin gülüşünə gülüşü ilə cavab verən Reyhan: "Yaxşı, oldu. Günortaya yaxın yanınızdayam", deyib sağolladı və telefonu söndürüb stolun üstündə qoydu. Şifonərə yaxınlaşış qapısını açdı və cərgə ilə asılmış müxtəlif formalı, rəngli paltalarını nəzərdən keçirməye başladı. Təzə aldığı paltalarını asılıqdan götürüb geyindi və güzgünen qarşısında dayanıb necə yaraşmasını nəzərdən keçirməye başladı. Qeyri-ixtiyari içərisindən gələn səs:

- Bu paltar sənə daha gözəl yarası. Onun da xoşuna gələcək.

- Mən onun üçün bəzənmirəm ki. Həmişə gözəl və səliqəli geyinməyi xoşlayıram. Heç kim deyə bilməz ki, Reyhanın əynində bir paltar iki dəfə görmüşəm.

- Ele, Rahil də elə düşünür.

- Neca?

- Deyir, bu qızın nə qədər paltarı var ki, bir paltar bir dəfə geyinir?

- Demək, o, mənim geyimimlə de maraqlanır?

- Bəs necə? Sevən sevənin hər bir şeyi ilə maraqlanmalıdır.

- Mən nə vaxt ona dedim ki, səni sevirəm? Sən də güclə boynuma təsdiqləyirsən.

- Əger sevmirsənə, bəs niyə onun dediyi "Səni sevirəm" sözündən bəri rahatçılığını itirmisən? Niyə gecələr səhərə kimi onun haqqında fikirləşirsin? Narazı idinsə, na üçün qəti cavab vermirdin? "Mən sizi bir dost kimi çox istəyirəm. Bəlkə də sonra sevəcəyəm." cavabında onun ürəyində ümid işığını yandırmağını da dənasən?.. Hələ indiyə kimi sənin gözəlliyyini, hərəkətinini, danışığını, həyata baxımları tövsiyə olunur", - deyə o qeyd edib.

"Bu infeksiyadan qurunma tedbirləri digər hava-damçı infeksiyaları zamanı (keskin respirator virus infeksiyaları, qrip) tətbiq olunan vasitələrlə eynidir. Xüsusi olaraq risk gruppuna daxil olan insanların (hamilə qadınlar, immundefisitli, ağır xroniki xəstəliyi olanlar, ahlil şəxslər) daha ehtiyatlı olmaları tövsiyə olunur", - deyə o qeyd edib.

xışını o cür dəyərləndirib qiymətləndirən olmayıb. "Sizin kimi gözəlliyyi ilə agli üst-üstə düşən çox az adam var. Siz də o az adamların içərisindəsiniz. Sizi tale mənim üçün göndərib" - deyən adamı sevməyini etiraf etmək bu qədərmi çətindir? Düzdü, gözəllər nazlı olur. Amma, bu qədər də naz olmaz axı.

- Yaxşı, yaxşı, bəsdi daha. Sevgi elə hissdir ki, özündən asılı olmayaq, bir də onda ayılsan ki, vurulmuşan, - deyən Reyhan, dodağında təbəssüm, saçını daramağa başladı. Bu zaman qəlbindən keçən səs yenidən dilləndi:

- Yadindəmi, sonuncu dəfə Rahilə səhəbetin zamanı, "Gözəllik salonuna

- ...
- Niyə dinmirsən? Hətta səni şəhər, yerə, göyə, havaya da qışqarıram. Bu, məndən asılı deyil. İstəyirəm gözəllərin ancaq mənə baxınsın. İçərisindəki anlaşılmaz hissələrdən yaxa qurtarmaq üçün telefonu saatına baxdı. Vaxtin az qaldığını görçək tələsik addımlarla "Gözəllik salonu"na gedən yola düzəldi.

- Xoş gəlmisiniz, - deyən Gülnarə ilə öpüşüb-görüşdü və güzgünen qarşısındaki boş yerde əyləşdi.

Gülnara səhəbet edə-edə Reyhanın sifetində gözəllik işini görməklə ya-naşı, müsterisinin şəxsi həyatına dair marağını da gizlətmirdi.

- Sizdə bir yenilik yoxdur ki?
- Yox.

- Sənin kimi gözəl bir qızın sevilməməsinə adamin inanmağın gəlmir.

- Sevgi adəmin özündən asılı olan şey deyil ki. O da Al-lahın bir "bələsi"di. O "bəla"nın nə vaxt gəldiyini heç özün də bilmirsən.

- O "bəla" sizlə məni nə vaxt tapacaq? - deyən Gülnarə gülərək Reyhanın sifeti ilə işini qurtarıb, ciyinə tökülmüş qara saçlarını darayaqararaq "Saçıda yaman uzanıb. Sizdən çıxmayan iş. Siz həmişə saçınızı qisa vurdurduñuz. İndi lap ciyinlərinizə tökülr." - deyərək, əlində dəsələdiyi qara saçları kəsicinin ağızına vermək məqamında Reyhanın "Dəymə! Dəymə! Saçlarımla işin olmasın." - qeyri-ixtiyari söyləməsi Gülnarəni çəş-baş saldı.

- Saçınızı kəsməyim?
- Yox.
- Nə üçün?
- Onun xoşuna belə gəlir, - deyən Reyhan ayağı durdu və çantasından çıxardığı pulu güzgünen qarşısına qoyaraq qapıya doğru addımladı.

Reyhanın arxasında baxan Gülnarə: "Hə... Belə de..." və dərindən kök-sünü öbürdü.

Avtobusdan düşən Reyhan parkın içərisinə yeni girmişdi ki, Rahilin qəf-lətən qarşısına çıxmışından təccüb qarşıq bir sevinclə "Siz burda nə gəzirsiniz?" dedi.

- Məni də tədbirə dəvət ediblər. Biliirdim ki, siz də dəvətlisiniz. Ona görə burada səhərdən oturub sizin gəlisi-nizi gözləyirdim. Gör nə vaxtdandır sizi görmürəm. Hələ tədbirin başlamasına var. Boş skamyaların birində əyleşib bir az dincəlek. - deyən Rahil Reyhanla adamların gözündən uzaq bir skamyada yanaşı əyləşdi.

- Bu gün mənim en sevinclə güñümür, - deyən Rahil yanında əyləşmiş qızı başdan-ayağa süzməyə başladı.

- Sevinciniz nə ilə bağlıdır? - deyən Reyhan ona dikilmiş ehtirası ba-xışlarının ağırlığı altında baxışlarını qayaçırmışa çalışdı.

- Sizdən "he" cavabı aldım.
- Mən sizə nə vaxt "he" dedim ki?
Rahil Reyhanın ciyinlərinə tökülen qara saçlarını sığallayaraq, "saçlarınızın ciyinlərinizə tökülməsindən" - deyərək, qızın başını özün təref ya-xınlaşdırıldı.

Qeyri-ixtiyari Rahilin hərəkətlərinə tabe olan Reyhan nazik boyalı dodaqlarında isti bir nefesi hiss etdiyikcə, içərisində sevinc aşib-daşındı.



da getməliyəm, saçım çox uzanıb", dedin.

Rahil isə:

- Saçını keşdirmə, qoy uzansın. Ciyinlərinə töküldəndə daha gözəl görünəcəksən. Qara saçlar siza daha çox yaraşır. İnce, zərif boynun, aq yumru sıfetin, qonur gözlərin, mənə dolu baxışların, üstlik də tez-tez aq əllerinə üzüne tökülen qara saçlarını arkaya daraqlamağın, heç bilirsən, necə yaraşar sənə? Bu gözəlliyyi görmək, dəyərləndirmek üçün mənim gözümə baxmaq lazımdır. - demişdi.

Gör o görüşündən nə qədər vaxt keçibdir? O vaxtdan bəri gözəllik salonuna da getmirsən ki, saçın uzanıñ. Fikir verirsən, saçın uzanıb ciyinlərinə tökülr. Rahil arzuladığı kimi. Bu, sevmək deyil, bəs nədir?

- Sən Allah, bəsdir daha.

- Mən olanını dedim. Aciığın niyə tutur?

Reyhan "acıqlı-acıqlı" üst-başını nəzərdən keçirib nazik dodaqlarında təbəssüm, çantasını götürüb evdən çıxdı.

Dayanacaqda avtobusdan düşəd və telefonu çıxardıb saata baxdı. Vaxta çox qaldığını görüb dəniz kənarına doğru addımladı. Dənizin kənarında gəzinən cütlükleri görçək içinde bir qışqanlıq baş qaldırdı: "Kaş mən də bunlar kimi, sevdiyimin qoluna girib, beləcə gəzerək, dənizin kənarına çəkilmiş məhəccərə söykəndib uçaşan qağayılla tamaşa etməyə başlaşa da, xəyalında Rahilə olan son görüşünü xatırladı:

- Reyhan, sənə bir sual vermək olar?

- Bəli, olar.

- Amma səmimi cavab ver.

<



Ziyalı xalqın nur çırğıdır

Müdriklik insanın en ali məziyyətlərindən biridir. O həm də inanılmış, sabit və etibarlı sərvətdir. Fəlsəfi düşüncə tarixində deyildiyi kimi, qüvvət, gözəllik və həqiqətə tapınma insanın bu ali məziyyətə sahib olması haqqı və səlahiyyəti ilə bağlıdır. Müdriklik zəka ilə qarışdırılmamalıdır.

Müdrik olmadan da zəkəli olmaq mümkünündür. Müdrik insanlar, qeyri-əminliyə dözə bilir və en çətin məsələlərin beşə həlinin olduğunu pozitiv yanaşırlar. Onlar, doğru və yanlışlı ayıra bilirlər. Müdrik insanlar çətinlik zamanı sakin qalmağı bacarırlar. Onlar geriye çəkilib da-ha geniş mənzərəni görə bilirlər.

Onlar düşüncəli və dürüstdürler. Onlar, biliklərinin həddini anlayır, alternativ yolları nəzərdən keçirir və dünyyanın daim dəyişdiyini unutmurlar...

Müdriklik ali məziyyəti ciyində daşıyan, dəyərli alim, istedadlı yazar, möhtərem ziyalımız, AYB-nin üzvü Rövşən Ağayevdir. Ağayev Rövşən Xosrov oğlu 1949-cu ildə dünyaya gəlib.

Tekniki və humanitar ixtisaslar üzrə ali təhsil aldıdan sonra 8 il - 1972-ci ildən 1980-ci ildək neft sənayesi müəssisələrində fəaliyyət göstərib.

Düzgün həyat yolu seçən, məsuliyyəti, özünətələbkarlığı əsas princip kimi qəbul edib arzuların qandağında yüksək zirvelərə doğru irəliyən, yiyələndiyi peşəyə uyğun olaraq ölkəsinə, xalqına xidmət göstərən, "Ziyalı xalqın nur çırğıdır" ifadəsini reallıqda nümayiş etdirən insanlarla bağlı dəyərli fikirlər söyləmək sanki bir çağırışdır. Bir öncül ziyalı kimi xalqına, millətinə çırq olmağı özünə hədəf bilən

Rövşən müəllim 1983-cü ildən 1992-ci ildək həm Respublikmizin müxtəlif mətbə organelarında işləyib, həm də ali məktəbdə pedagoji fəaliyyətlə məşğul olmuşdur. Göstərdiyi yüksək fəaliyyətə görə 1990-ci ildə Azərbaycan Respublikasının Ali Sovetinin Fəxri Fərmanı ilə təltif olunmuşdur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Hər bir şəxs bilməlidir ki, dövlət



gulluğunda olmaq imtiyaz deyil, məsuliyyətdir, insanlara xidmət imkanıdır" hikmetamız kəlamı dövlətinə, xalqına xidmət edən, bu missiyani mənəvi borc bilən hər bir vətəndaşa bir mesajdır. Möhtərem ziyalımız Rövşən müəllim 20 ildən artıq müddət ərzində ölkənin ali dövlət hakimiyyəti orqanında - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında xidmət edib. İşlədiyi müddətdə fərqlənmış, işlədiyi kollektivin dərin hörmətini qazanmışdır. Rövşən müəllim 26 ildir ki, Yeni Azərbaycan Partiyasının üzvüdür və dövlətinə sadiq bir vətəndaş kimi daim xalqının, millətinin mənafəyini müdafiə etmişdir.

Bir cəmiyyətin inkişaf səviyyəsi onun təhsililə bilavasitə bağlıdır.

Belə ki, təhsil vətəndaşın xarakterini təbiyə edib onun özündən əmin, məsuliyyətli insan olmasına xidmət edir və doğru davranış qaydaları qazandırır. Çünkü təhsil insanların özünü tanımamasına, həqiqi dərk etməsinə kömək edir. Cəmiyyətin inkişafında mühüm faktorlardan biri də şübhəsiz təhsildir. Azərbaycanda da bu sahəyə böyük önem verilir. Möhtərem ziyalımız Rövşən Ağayev bu dəfə Azərbaycan təhsilə öz töhfələrini vermək məqsədilə 2014-cü ilin dekabr ayından Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyində çalışmağa başladı. 40-dan artıq elmi məqalənin müəllifi olması, məqalələrin xeyli hissəsi dörd kitabda toplu kimi çapdan çıxmazı, 2017-ci ildə Elm və Təhsil Nazirliyinin Fəxri Fərmanı, 2020-ci ildə Azərbaycan Qırmızı Aypara Cəmiyyətinin 100 illiyi (1920-2020) yubiley medalı ilə təltif olunması, dörd broşur-metodik tövsiyənin həmmüəllifi (onlardan biri ingilis dilinə tərcümə edilərək nəşr olunub) olması dəyərli alimimiz Rövşən müəllimin bu sahədə məhsuldar insan olmağının bariz nümunəsidir.

Möhtərem ziyalımız Rövşən Ağayev yaradıcı insandır, petik ruhludır. O, üç bedii-sənədli əsərin müəllifidir.

Həmin əsərlərdən biri polyak, digəri isə fransız dilinə tərcümə olunaraq nəşr edilib. 250-dək publisistik məqalənin müəllifi olan istedadlı yazar Rövşən Ağayev 2023-cü ildə AYB-nin üzvüdür.

Her bir ailə kiçik bir dövlətdir. Rövşən müəllim gözəl ailə başçıdır, bir qızı və iki naəvi var.

75 illik yubileyi münasibətilə möhtərem ziyalımız və dəyərli alimimiz, istedadlı yazarımız Rövşən müəllimə uzun ömür və cansağlığı arzulayıraq. Allah Sizi qorusun və pənahında saxlaşın. Var olun.

Mirzə Cəfərov,
AJB-nin üzvü,
"Tərəqqi" medallı

Təvəzükkarlıqdan

uzaq



İdarəetmə içinde çalışdığım uzun illər ərzində çox adamlarla rastlaşmışam. Əsasən də mərkəzdən --- paytaxtımızdan gələn qonaqlarımız daha çox olurdular. Əslində isə qonaq-qarasız günümüz olmurdu. Çalışdığım tebligat və təşviqat şöbəsi isə belə görüşlərin, səhəbetlərin, müxəlif tədbirlərin təşkilatçısı idi. Növbəti qonaqlarımızdan biri ilə məzəli bir əhvalat baş vermişdi. Əhməd adlı orta yaşılı dil-dil ötməyi sevən bu şəxs foto-reportyor idi. Ve mərkəzdə nəşr olunan jurnallardan birində əməkdaşlıq edirdi.

Qeyd edim ki, mərkəzi mətbuatda çalışan qələm sahibləri arasında çoxlu doslarımız da vardır. Dəfələrlə rayonumuzda ezamiyyətdə olmuşdular, tanışlıq yaranmışdı.

Əhmədin isə foto-müxbir kimi rayonumuza ilk gəlişi idi. Onu da necə deyərlər, səmimi qarşılıdıq. Hənsi sahələrlə maraqlandığını soruşduq. Yaradıcılıq programı ilə tanışlıqdan sonra, sabahı gün üçün işi planlaşdırıldı.

Əhmədin rayona gəlisi günün ikinci yarısına - işin sonuna təsadüf edirdi. Ona görə də qonağı mehmanxanada yerləşdirdik. İşdən sonra qonaqla əyleşib bir stekan çay içmək üçün yaxşı imkan yaranmışdı. Əhməd isə çay stolu arxasında dil boğaza qoymurdu.

Respublikamızda foto işinin 3-4 yaxşı sənətkarlarından biri mənəm. Çoxları bu sənətdə elə-bələ başlılarını fırlayırlar. Onların fotolarına baxanda adamın gülməyi gelir. Belə foto-müxbirlər olar?

Mən qonağımı səbrlə dinləyir, arada gülümşəyir, səhəbetin davamına qulaq asırdım. Əslində həmin illərdə respublika mətbuatında çox tanınmış, peşəkar, uzun illər bu sənətə can qoymuş foto-müxbirlər var idi. Onların çoxunu yaxşı tanıydırdım.

Dəfələrlə rayonumuzda olmuşdular, yadda qalan foto nümunələr yaratmışdalar, qəzetlərdə dərc olunmuşdu.

Əslində ev sahibi kimi, mənim də Əhmədin sənəti üzrə peşəkarlığına heç bir şübhəm və iradım yox idi, ola da bilməzdi. Çünkü onu ilk dəfə gördüm.

Əhməd isə danışdıqca sanki coşur, təvəzükkarlıqdan uzaq olsa da, özünə tərif verir, sənəti ilə seçilən həmkarlarını "yixib-sürüyürdü"...

Hələ biri var Yusif adlı. Onun foto işindən heç xəbəri yoxdur. Çəkdiyi fotolar isə gülüş doğurur... Gel bizi öyrəndə... Mən isə özündən razı qonağın xərinə dəymədən, onun təvəzükkarlıqdan uzaq nitqinə gülə-gülə qulaq asırdım.

Haşiyə çıxaraq onu qeyd edim ki, Bilişuvarda biziñ ailəni jurnalistlə ailəsi kimi tanıydırlar. Bu soyadı daşıyanların 4 nəfəri Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür. Əhmədin isə bəənmədiyi mənim böyük qardaşım idi (indi dünyasını dəyişib).

Yaşlı qələm sahibləri onu yadda qalan fotoları ilə yaxşı xatırlayırlar. Əhmədə heç nə deməib, nitqinə səbrlə qulaq asırdım. Səhəri onu aparat işçilərindən biri ilə şəkil çekməyi arzuladığı peşə məktəbinə yolladı.

Direktordan işləmək üçün hər bir şəraitin yaradılmasını xahiş etdim. Əhməd istədiyi qədər kadrlar çəkə bilmişdi.

Sonda direktor onu çay içməyə dəvət etmişdi. Elə hər şeydə bundan başlamışdı. Çay süfrəsi zaman səhəbet nədənse, mənim üstümə gəlib çıxmış, Əhməd çox razılığını bildirmişdi. Direktörün söylədikləri isə az qala qonağın ayaqlarını yerdən üzmüdü.

- Onlar ailəlikcə mətbuata bağlı adamlardır. Büyük qardaşı Yusif Cəfərov respublikanın tanınmış fotoqraflarından sayılır. Hər gün dərc olunur. Tanımadı olmazsınız...

Kabinetimdə başım işe qarışmışdı. Növbəti tədbiri planlaşdırıldır. BIRDƏN qapı açıldı. Əhməd içəri daxil oldu. Salamsız -kəlamsız məni qınamışa başladı.

- Ay müəllim, Sizdən inciyirəm. Niye mənə demirsin ki, Yusif Sizin qardaşınızdır...

Əhməd bir qədər pörtmüsdü. Üzünün rəngi dəyişmişdi. Pərtliyini gizlədə bilmirdi. Mən bu pərtliyi aradan qaldırmışa çalışdım...

- Əhməd müəllim, bütün bunlar olan şeylərdir. Növbəti obyektə getməyə hazırlısanızmı?

Qonağın qalın qasaqları çatılmışdı və üzümə qəribə hissələrə baxırdı...


"Alay komandiri"

Yazıcı-hüquqşunas Əlisəfa Azayevin çoxsaylı əsərləri arasında "Alay komandiri" xüsusui yer tutur. Ümumiyyətlə, Əlisəfa müəllim bütün yaradıcılığının böyük hissəini ordumuza, əsgərimizə, şəhidlərimizə - Vətən keşikçilərinə həsr edib. Onların barəsində bir-birindən maraqlı sənədlər povestlər, hekayələr yazılıb. Kitablar çap etdirib. Həmin kitablardan biri de bu günlərdə işıq üzü görmüş "Alay komandiri"dir.

Bu sənədlər povest "Maarif" nəşriyatında 320 səhifə həcmində işıq üzü görüb. Kitabda müəllifin 10-a yaxın hekayəsi də yer alıb.

Başəsində danışdığım "Alay komandiri" povesti əfəsanəvi təyyareçimiz "Azərbaycan bayraqı" ordenli Əli Hidayətovun keçidiyi şəreffli ömrən yoldan bəhs edir. Mayor Əli Hidayətov Qarabağ savaşının birinci merhələsində özü və alayı ilə əsl igidlik məktəbi keçib. Onlar Azərbaycan şəmasını qorumaq üçün ölümün üzərinə şığıyıblar. Povest oxuduqca bu əfəsanəvi təyyareçinin insanlıq cizgilləriyle yanaşı, bir zabit-bir komandır xarakteri də biziñ üçün açıqlanır.

Onun hadisələre reaksiyasi, əsgərlərə diqqəti və qayğısı oxucunu qəlbən rahatlandırır. İnanırsan ki, məhz bu cür



komandirlər ordunu döyüşə apara biliblər. Onların vətən və əsgər sevgisi bir ürkədə bütöv Azərbaycanın xilasına - torpaqlarımızın işğaldən azad olunmasına yönəlib.

Bu povestin baş qəhrəmanı mayor Əli Hidayətovun özünün ailədəki yeri, canıyananlığı, etrafındakı hər kəsə saygısı da maraqlı detallarla qələmə alınıb. Ümumiyyətlə, bu povestdə alay komandırının obrazi mükəmməl şəkilde sərgilənib. Oxuduqca özünü


mandirin yanında görürsən, onun nəfesini duyursun.

BU İŞE MÜƏLLİFLİN- YENİ ƏLISƏFA AZAYEVİN ÖZƏL UĞURUDUR. Sözünün kəsəri, qələminin itiliyi deməkdir. Düşünürəm ki, müəllifin özünün deydiyi kimi, illər önce qələmə aldığı nəhayət ki, işıq üzü görən bu povest böyük oxucu kütłəsi qazancaqdır.


Əbülfət Mədətoğlu

ƏDALƏT •

23 avqust 2024-cü il



BAYAT



Nº 19 (879)



Emin Piri

"27 OKTYABR'A

Səni indi sevdim.
Gülən gözlərinin ardındakı dərdlərini-
sevdim keçmişini.
Üreyi sözlərdə döyünen körpə səslərini-
sevdim gələcəyini.
Sevdim
el var, oba var-
daha demirəm nəyini sevdim.

Səni üzənin evi yixılsın,
yixılsın lap belə nəyi yixılsın...
Fitili çəkilmiş qumbarayam
at məni
dərdlərinin səngərinə.

Bakıdan Naxçıvana kimi
bir türkü olaram qulaqlarında
ötüb Zəngəzur səmasından:
"Əllərim əlinə dəydikdən sonra
sonu istər ölüm olsun,
istər ayrılıq".

Səni səhər sevdim-
Azan gözləyən müezzin kimi.
Səni günorta sevdim-
damla olmaqdan bezi
günsə buxar kimi qaçmaq istəyen
Su daması kimi.
Səni axşam sevdim-
demirəm necə sevdim...

Səni axşam
Səni günorta
Səni səhər sevdim,
Demirəm necə sevdim
Ay zalim sevdim səni.

SƏN, MƏN VƏ PİANİNO

Boylamış dərdlərin var,
boyat, köhnə dərdlərin.
Adam da sadıq olar-
dərdlərinə, dərdlərinə?!
Əl atıb qoparsam
ürəyindən kədərini.
Görərsənmi-
əllərimi, əllərimi?!

Dəcəl barmaqların var,
dəcəl barmaqların.
Pianonun dillərində
yandıracaq yalnızlığın işığını.
Söndürsem "min illik" alovunu-
elə pianonun dilləri üstde
elə pianonun qucağında,
qucağında.
Sevərsənmi-
günahımı, günahımı?!

Bir qızımız olar
gözləri qəhvəyi gülən-
elə sənin kimi.
Qoşulub ona gülə-gülə
saçlarımı yolarsamı,
Yolarsamı?!

Alın yazımın qalan vərəqlərini
qoydum dizinə sənin.
Kimi istəsen sil alıñmadan,
yaz öz adını.
Yazarsanmı adını,
yazarsanmı?!

Sənsiz-
Oyunçağı əlindən alınmış uşaq kimiyəm.
Çağırısam ki, gel-
sevindir bu saqqallı uşağı-
Gələrsənmi,
Gələrsənmi?!

O...YOL...YAĞIŞ..KÜLƏK...

Xoşbəxtliyə bircə hərf çatdır: "O".

R. Əhməd

Buludlar dən səpər yerə,
yollar göyərcin kimi
dənlər yağışı.
"Bayati şiraz" kimi evlər
dilnər yağışı.

Dodağı çatlamış asfalt küçələr
yağışı partdaq dodaqlarına çekdiyi kimi
çekərəm ciyərlərimə
mənə nəfəs verən öpüşlərini.

Bir yağış daması olaram
qoparam buludların bətnindən saçlarına...
çırparsan tellərinə
düşərəm ovuclarına.
Qaldır əllərini dodaqlarına:
nəfəs ver, isit məni...

Bir külək olaram.
Sonra...
Sonra dəcəl uşaqlar kimi
Qapını döyüb qaçaram.
Açarsanmı qapını?
Açarsanmı ürəyini?

Boya kimi çəkər
dodaqlarına
bir dünyalıq çəhrayı təbəssümü.

Çırpar,
çırpar buludlar yerin başına.
Zərbədən yixılan yollar,
sərilər ayaqların altına.

Ürəyim yeriyər çəkmələrinin
dənlər yerisinin addım səsini.
İndi pozacaq iş süküntunu
gecələr addımlayacaq "əsmər yuxum"da.

O yağış mənəm,
O külək mənəm,
O yol mənəm.
O mənəm.
O...
O..

NAXÇIVAN ARZULARI

Sənsiz-
Azərbaycandan ayrı düşmüş
Naxçıvanam indi.

Əllərim sənə açılmış Zəngəzurdु
kəsilmiş, oğurlanmış əllərim.
De:
-Bu əllərsiz necə qucaqlayım səni?!

Söylə:
-kimə verəcəksən bu kəsilmiş əllərim?
-yad ürek-ölkələr?!

Ya da gözle...

Əllərimi tapıb gəlirəm...

Gözlərimin nurunu aparan
savaş deyil,

qəhvəyi gözlərindən doğan
"Qara günəş"di.
İndi ola bilirsənə,
əsa ol-
bu əlsiz, kor bədənə.

Sənə eşqim bir az savaş,
bir az sülhdü.
Bir az sevgi,
bir az nifrətdi.
Bağıشا,
bir az qan,
bir az da göz yaşı axacaq.

"O"NA MƏKTUB

Salam, torpaq adam!
Burda həyat
gözlerinin rəngi kimi tez dəyişir.
Əsasən qəhvəyi,
ya da qara.

Burda işimizi sorsan
"imitasiya".
ya da anlayacağın hədəf taxtası.

Arada mərmilər kimisə sigallayırlar,
ya da qışqırırlar
hansısa ananın yuxusunda.

Göydə mərmilərlə toqquşur
anamızın duaları.

Gördüm;
"İki balam var,
Ölmək istəmirəm,
Ölmək istəmərəm"-deyən əsgəri.

Gördüm gözlərində
hələ doğulmamış
körpəsinin ürək çırıntılarını.
Utandım,

Utandıq.
Baxmadım daha o gözlərə
üz-üzə gəlməməkçün o uşaqla.
mən utandım
biz utandıq.
Bəlkə o uşaq da utandı bizdən.
Getdik,
o uşaq baş-başa qoyduq atasıyla.
utandıq...
getdik...

Biz utandıq o gözlərdəki uşaqdan

o uşaq utandı bizdən.

amma atası utanmadı,

utanmadı...

Ən əzizinin, sevdiyinin
yanında olmasını istəmədiyin yerdi.

Bir əsgərim var.
Su gətirəndə
pulemyot gülləsi öpdü dizini.
İndi onu görəndə dizlərim ağrır.
Susuzluğun yatmadı

mayorumuzun ürəyində sərinlədi

istidən ürəyi sıxlın bir düşmən mərmisi.

Axi, biz su istəmişdik,

qan yox.

Bəlkə bura Füzuli deyil,

Kərbəladır, xəberimiz yox?!

O oğlanın cəbhədə itən ayaqlarını görərsən
ağşayan o anada.
Gözlerini itirən zabitin gözlərini görərsən
göz yaşı qurulan o ananın yanaqlarında.
O şəhidli görərsən

oğlunun məzarında başdaşına dönən anada.

Havada rəqs edən güllərədən
daha dəcəldir barmaqların.

O güllələr mənə xatırladır
xeyalları qidiqlayan barmaqlarını.

Bilirəm, heç inanırsan
görmedən, bilmədən
şəkillərdən sənə aşiq olduğuma.
Bilirsən, heç bu torpaqları da görməmişdim...

QIZIM

(Qarabağda və bütün müharibələrdə
hələk olan körpələrə ithaf olunur)

Qızım, görə bilmədim
mənə doğru yerişini.
İndi rəsmərin
Şəkil-şəkil iməkləyir divarında.

Qızım, başdaşın özündən uca,
məzarın səndən qoca.
sənəsə hələ də körpə...

Həbsxana köşəsində
qəfəs içindəki quş qədər azaddır
mənim sühə arzularım.

Qızım, bütün boş yelləncəklərdə
səni görürəm
görürəm buludsuz səmada bulud kimi,
qaranlıq gecədə günəş kimi.

Qızım, saçların darıxır -
yolmağınçın,
yanaqlarım cuxura dönüb
yerini doldurmağa -
o quyular tövüs barmaqlarına həsrət
həyətim ayaq izlərinə möhtac.

Bilirəm, uşaqlar ölmür,
böyüklərdən küsür,
küsür bu dünyadan
və eləcə uçur, gedir...

Bağıشا,
Bağısha, sənə dəyən güllələri.
Qolundakı metal qırıntısına gülümşə -
bir çımdık bil, böyüklərdən hədiyyə.

BİRİNCİ MƏKTUB

Bir az əsmər, bir az günəş-şokolad qız,
sən gedəli
Burda şirniyyatların dadi qaçıb.

Venesiyanın suları
gecələr piçildiyirmi qulağına
Sumqayıtin yalnızlığını?

Heç gördünmü
Eşqə qalxmışam desin kimsə?
Hamı düşdü,
düşdü.

Düşmək qalxmaqdı
necə ki, Yusifi endirdilər
qalxmasiyçün
Allahın eşq quyusuna.
Sən de mənim eşq quyumsan
balıqların Marian zirvəsi kimi.

Ayaqlarımın addımlamağı
əllərimi aldatmaqdı
səcdə edir getdiyin yollara.
Üzümü hara tutum dua edəndə
Məkkəye, Vatikana
Yoxsa Venesiyaya?

Bədənimdən ayrı düşən ayaqlarım,
"Axilles dabarı"msan.
Kişilər qadınsız yeriye bilməz bu həyatı.

Günəşə həsrət mamırlar
ayağına dolanıb yalvarımı
getmə, qal, əsmər günəş-deye?!



Azərbaycançılıq ideyasının təbliği

Nº 31 (2405) 23 avqust 2024-cü il

Azərbaycanı bir ölkə kimi hələ Sovet İttifaqının tərkibində olarkən tanıydılar. Bu ölkəni də tanıtıcı Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyev olmuşdur. Çünkü Heydər Əliyev hakimiyətə gələndən sonra Sovet Azərbaycanında sözün həqiqi mənasında iqtisadiyyat, sənaye, kənd təsərrüfatı və mədəniyyət sahəsində çox böyük irəliləyişlər əldə edilmişdir. Azərbaycan Sovet İttifaqı Kommunist Partiyasının bütün mükafatlarını qazana bilmüşdi. Üstəlik də ölkəmizin mədəniyyəti, inqəsənəti, müsiqisi dünyaya

yasını digər xalqlar qəbul edir ve bizi sevirlər.

Bəli, müstəqillik dövründə də Azərbaycanın dünyanın bütün ölkələrinə qapıları açıq oldu.

Bu ideyaların təbliğində ikinci dəfə xalqın tələbi ile hakimiyətə gəlmış Ümummilli Lider Heydər Əliyevin və prezident İlham Əliyevin çox böyük xidmətləri oldu. Dünyanın çox nadir ölkəsi oları ki, orda Azərbaycan haqqında, onun tarixi, mədəniyyəti və siyasi həyatı barədə az məlumatlar olsun. Əksər ölkələrdə birmənalı olaraq demək oları ki, Azərbaycanla bağlı çox zəngin xatirələr və bilgilər var.



AZƏRBAYCAN DÜNYAYA QUCAQ AÇIR

təbliğ edildi. Azərbaycançılıq ideyalarının dünyaya təbliğ edilməsində Heydər Əliyevin bir siyasetçi kimi Sovet dönenimdə belə evəzsiz xidmətləri vardı.

Cox yox, bir-iki faktı deşək, fikrimizi əsaslandırmış olarıq.

Məsələn, Azərbaycanın və SSRİ-nin xalq artistləri Rəşid Behbudov və Zeyneb Xanlarova Avropada, Yaxın Şərqi Azərbaycan musiqisini çox yüksək səviyyədə təbliğ etmişdilər.

Onların istedadı və bacarığı hesabına demək oları ki, xalq musiqisi, bəstəkar mahnıları dönya xalqları tərəfindən sevilə-sevilə dinlənilirdi.

Hətta böyük sənətkar İslam Rzayev xatirələrinin birində deyirdi ki, biz Zeynəb Xanlarova ilə Yaponiyada konserṭ verəndə oxuduğumuz xalq musiqisinə, müğamlara yaponlar çox böyük sevgi ilə yanaşır, hər çıxışımızı alqışlarla qarşılıyırıdlar. Zeynəb xanımın və mənim ifa etdiyim mahnılar yaponların o qədər xoşuna gəlmİŞdi ki, onlar hər ikimizə Yaponiya istehsalı olan avtomobil bağışlamışdır.

Hara gedirdik konserṭ zəlindən "Azərbaycan" kəlməsini eşidirdik. Və bu kəlməni eşidində ürəyimiz dağa döñür və daha yüksək həvəsle mahnılar oxuyurduq. Biz düşündürük ki, dünyanın hər yerində Azərbaycançılıq ide-

Xalq artisti Mənsum İbrahimovun, eləcə də Alim Qasimovun müxtəlif ölkələrdə oxşarı və bənzəri olmayan müğamlarımızın, xalq musiqimizin qeyri-adi bir formada ifa etmələri həmin milletlərin yaddaşında Azərbaycançılıq ideyalarını əbədi həkk edib.

"Çahargah" oxudu, elə bir qədər oxumuşdu muğamın bitdiyi dedi. Amma onun yarımcıq qaldığı yerdən "Çahargah"ı mən oxudum və həmisi da məəttəl qaldı. Çünkü onların ifa etdiyi "Çahargah" cəmi bir-iki dəqiqə çəkdi. Mənim oxuduğum "Çahargah" isə xeyli uzun oldu, am-

yalarına və Azərbaycan müğamına necə böyük maraqlıvar.

Bu gün sözün həqiqi mənasında Azərbaycan bütün dünyaya qucaq açıb. Yeni dünyanın müxtəlif ölkələrinən məməkətimizə gələn insanlar bizim mədəniyyətimizlə, musiqimizlə, adət-ənənələrimizlə və ən nəhayət, milli mətbəximizlə maraqlanır və görülər ki, Azərbaycan heç də adı bir ölkə deyil. Məsələn, bu yaxnlarda mən Bakıya turist kimi gəlmiş bir neçə çinli insanlarla görüşdüm.

Onlar dedilər ki, biz dünyanın əksər ölkələrində olmuşuq, amma Azərbaycanda gördüğümüz sevgini, məhəbbəti, səmimiyyəti heç bir ölkədə görməmişik. Sizin dəniziniz, xüsusilə Novxani cimərliyi çox gözəldir, bir neçə gün orda istirahət etdik. Yeməkhanaların birində nahar edərkən pul ödəməliydik, amma xidmətçi gəlib dedi ki, sizin pulunuz ödənilib. Sən demə, bizim qonşuluğumuzda əyləşmiş bir nəfər bize göz qoyurmuş, hərəkətimizə fikir vermiş və diqqət yetirilmiş. Sonradan həmin insanla tanış olduq, gördük doğrudan da sox səmimi və sadə insandi. Üstəlik də bizim ölkədə dəfərlə səfərdə olub və xalqımız-

dan da razı qalıb. Biz dünyanın heç bir yerində görməmişik ki, kimse restoranda və hansısa istirahət mərkəzində sənin pulunu ödəsin.

Amma biz bunu Azərbaycanda gördük. Gördük və sevindik. Vətənimizə qayıdan dan sonra sizin ölkənin qonaqpərvər və diqqətcil olmasına bütün insanlara danişacaqıq.

Bu gün iftخارla deyə bilərik ki, Azərbaycan bir çox mötəbər idman yarışlarına və eləcə də beynəlxalq tədbirlərə ev sahiblik edib və bütün tədbirlər də çox yüksək səviyyədə həyata keçirilib. İştirakçılar birmənalı olaraq təşkilatçılardan raziqliq ediblər. Noyabrda isə Azərbaycanda dünyada ən möhtəşəm tədbir - COP-29 keçiriləcək. Dünyanın əksər ölkələrindən yüz minə yaxın qonağın iştirak edəcəyi bu tədbirə digər tədbirlər kimi ölkəmiz yüksək səviyyədə hazırlanıb. Artıq dünya da görür ki, Azərbaycan böyük ölkələrin keçirə bilmədiyi möhtəşəm tədbirləri çox unikal və yüksək səviyyədə gerçəkləşdirir. Heç şübhəsiz COP-29 da digər tədbirlər kimi çox möhtəşəm olacaq!

EMİL FAİQOĞLU



Cünki həmin ölkələrdə yaşayış xalqlar bizim musiqini, bizim mahnıları dinləyəndən sonra bir daha anlayıblar ki, Azərbaycan xalqı dünyadan ən zəngin tarixinə, mədəniyyətinə və musiqisine malikdir.

Yenə İsləm Rzayevin dənisi dəyişdi bir xatirə yadına düşür.

Deyir ki, biz bir çox tanınmış muğam ifaçıları ilə birlikdə İraqa səfər etmişdik. Orda biz bir-birindən gözəl müğamlar və mahnılar səsləndirdik. İraqda bir xanəndə

ma onlara ləzzət elədi. Dedi ki, sənin oxuduğun "Çahargah"ın çox bilinməyən sırları var.

Və biz də çalışacaq ki, indən sonra bu müğamı sizin kimi ifa edək. İsləm Rzayev onu da dedi ki, mən orda "Muğam evi" gördüm. Sonra Bakıya qayıdan sonra "Muğam evi"nin açılışına bir neçə böyük sənətkarlarla nail olduq. Mən onda gördüm ki, Yaxın Şərqdə, o cümlədən İraqda Azərbaycançılıq ide-

AZƏRBAYCAN RESPUBLİKASININ

MEDİANIN İNKİŞAFI AGENTLİYİNİN MƏLİYYƏ YARDIMI İLƏ

ƏDALƏT •

23 avqust 2024-cü il

Leyla Rəhimova: "O mahnını oxumayacam"



Müğənni Leyla Rəhimova "incimisəm özüm dən" mahnısı ilə bağlı söz-söhbətə aydınlıq getirib.

Adalet.az xəbər verir ki, müğənni bir daha o mahnını ifa etməyəcəyini söyləyib:

"Mən bütün olanlara görə özüm dən incimisəm. Gərək oxumaydım. Onsuz da bu

mahnının söz-söhbəti bitmir. Mən də bu söz-söhbətin içinde olmaq istəmirəm. İndən belə desə də oxumaram. Yəni mənim ehtiyacım yoxdur hər hansı bir duete. Heç o xanımın da ehtiyacı yoxdur. Sadəcə söhbət məndən gedir deyə özüm dən danişram".

Namiq Qaraçuxurlu: "Hər gün meyxanadan pul qazanmışam"

Tanınmış meyxanaçı Namiq Qaraçuxurlu bu dəfə maddi imkanlarından danişib.

Adalet.az xəbər verir ki, o meyxanadan daha çox qazanc əldə etdiyi qeyd edib:

"Meyxanaçılar belə bir fikir iрeli sürür ki, oxumaqda qazanc var, neinki, meyxanada. Bu mənə çox pis təsir edir. Qətiyyətə bu fikri təkzib edirəm. Mən meyxana desəm, bu günü qazancımdan 10 qat artıq qazanaram. Bu reallıqdır. Mənim həyatımda meyxana belə olub ki, mən hər gün pul qazanmışam".

Meyxanaçı: "Meyxana ilə tanınanlar indi meyxanani bəyənmirlər"



Tanınmış meyxanaçı Eh tiram Hüseynov geyimi ilə bağlı danişib.


Adalet.az bildirir ki, o, cırıq cins şalvar geyinənləri qınavayıb: "Meyxanaçı cırıq şalvar geyinəş. Əger başına parık (şüni saç) taxrsa, demək ki, Allahın işinə qarışır. Yəni Allah belə lazımlıb ki, onu kəçəl yaradıb. Birdəki insan zahirən özün deyişə də olar, əsas odur ki, qelblər mənfiyə deyişməsin. Bu məsələlər kənara qalsın. Ən pisi də odur ki, meyxana ilə tanınanlar indi meyxanani bəyənmirlər".

Aktrisa: "Uşaqlıq illərimdən özümü dərk etməyə başladım"

Türkiyeli aktrisa-model Tuba Büyüksütün şəxsi həyatından danişib.

Adalet.az bildirir ki, o, evde tək övlad olaraq böyüdüyünü söyləyib: "Evde tək övlad olmuşam. Əlbəttə, bunun müsbət tərəfləri olduğu kimi, menfi tərəfləri də var. Tək qalmağı öyrəndim. Uşaqlıq illərimdən özümü dərk etməye başladım. Bu həm yaxşıdır, həm pisdir. Ancaq mənim sevmədiyim bir haldır".

Aktrisa: "Gün ərzində 10 admanın həyatını canlandırıram"



Aktrisa Zarina Qurbanova müğənniliyə başlamasından söz açıb.

Adalet.az bildirir ki, o aktrisalığı dəha yaxşı bacardığını etiraf edib: "Mən müğənniliyə başlamaqdan qorxuram. Bizim sənətimiz çətinidir, zəhmət tələb edir. Ancaq biznesin və müğənniliyin maddi qazancı bizi dən çıxdır. Bəzən elə olur ki, gün ərzində 10 admanın həyatını canlandırıram".

Əntiqə

Təsisçi və baş məsləhətçi:
Aqil ABBAS

Baş redaktor:

İradə TUNCAY

Qəzet "Adalet" qəzetiñ bilgisayar mərkəzində yığılıb sehfələnmiş və "Son dakika" MMC Nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müelliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

Türkiyə son illər içərisində turizm də möhtəşəm yüksəlişə nail olub. İndi dünyanın müxtəlif ölkələrində Türkiyə turist axının 2018-ci ilə nisbətən 100 faiz artıb. Maraqlıdır ki, Türkiyəyə vaxtılıq dəniz, bol günaş arzusu ilə gələn turistlər bu gün Türkiyənin 4 bir yanına səyahət edərək tarix, mədəniyyət abidələrini ziyyərətlərlər. Türkiyənin bəzi bölgələri turistlər üçün keşf edilməmiş cənət statusunu alıb. Belə yerlərdən biri əsasən Rusiyadan gələn turistlərin sevimli məkanı olan Pamukkaledir. Pamukkale 1988-ci ilde YUNESKO-nun Ümumdünya Mədəni və Təbii İrs Siyahısına daxil edilib. Dünyada yeganə yer kimi xatırlanan Pamukkale həm də "xeyallar adası" adını alan saf aq cənnətdir.

Pamukkale Türkiyənin cənub-qərbində olan Dənizli bölgəsində bir təbii əraziidir. Türk dilində "pambıq qala" mənasını verir. Şəhər isti bulaqları, travertenləri və axan sulardan qalan karbonat mi-

rapolis Qədim Şəhəri məstik bir atmosferə malikdir.

Burada say-sız-hesabsız tarixi məkanlar var. Frontinus küçəsi, Şimali Bizans Qapısı, Triton Fəvvərə Binası, Aqora, Cənubi Bizans Qapısı, Gimnaziya, Apollon ziyyərtgahı və su kanallarını gəzərək tarixlə baş-başa qala bilərsiniz.

Son qazıntılar zamanı aşkar edilən "Cəhennəm Qapısı" buradakı ən məstik tikili lər arasındadır. Bu arxeoloji keşf özü ilə bir çox məstik suallara aydınlıq getirdi və əfsanələrə mövzü olan Müqəddəs Şəhərin sırrının işqalandırılmasına kömək etdi.



Apollon Lairbenos məbədi

Türkiyəyə gələn turistlərin, elm adamlarının ziyyəret etdiyi məkanlardan biri də Apollon məbədidir. Bu məbəd də xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edən məkandır. Burada yerləşən Apollon məbədi bu gözəlliklərdən yalnız biridir.

Rusların "ağ cənnət" adlandırdığı, Kleopatranın çımdıyi məşhur hovuz

Qədim hovuz - Kleopatra hovuzu

Hierapolis Qədim şəhərində yerləşən bu hovuz sözün əsl menasında müalicə mərkəzidir.

Yay-qış çox adamın gəlib üzdүü hovuz haqqında tez-tez danişılan efsane

yə görə, hətta o vaxt Kleopatra da bu hovuzda üzürmüs.

Bu efsanevi hovuzun tarixi eramızın 7-ci esri-nə gedib çıxır.

Bu dövrde baş veren zəlzələdən sonra yaranan çuxurun su ilə doldurulması nəticəsində yaranan Qədim Hovuz, o vaxtdan beri şəfa tapmaq istəyənlərin tez-tez müraciət etdiyi yer olub. Termal suyun altında qalan və üzgüçük zamanı insanları tarixdən əvvəlki dövrlərə aparan xarabaliqlar çox diqqət çəkir.



gezə, mənzərədən həzz ala bilərsiniz.

Pamukkaledə bir çox qaydalar mövcuddur. Bu qaydalara riayət etmək lazımdır.

Əsas tələb ondan ibarətdir ki, ayaq-qabı ilə Pamukkale ərazisine daxil olmaq qadağandır. Buna görə də girişə ayaqqabılarını çıxarıb əlinizə götürməlisiniz.

Travertinlərin emələ getirdiyi bu kiçik hovuzlara girmək isteyirsinizsə, özünüzlə ehtiyat paltar götürməlisiniz.

Pamukkalenin yaxınlığında hər yüzmirlər turistin ziyyəret etdiyi tarixi məkanlar mövcuddur. Bu tarixi məkanlar turistlərin ən çox ziyyəret etdiyi yerlərdəndir. Səyahətinizin daha maraqlı olacağının nəzərə alaraq bu tarixi məkanları diqqətinizə çatdırırıq.

Hierapolis Qədim Şəhəri və Hierapolis Arxeoloji Muzeyi

"Müqəddəs şəhər" kimi tanınan xarabaliqlarda bir çox dini ziyyətgahları var.

Eramızdan əvvəl 2-ci esrde Perqamon kralı II Eumenes tarəfindən inşa edildiyi tarixi mənbələrde öz əksini təbib.

YUNESKO-nun Ümumdünya İrs Siyahısındaki digər adlardan biri olan Hie-

polis Qədim Şəhəri ən qədim məbədindən biri də Apollon məbədidir. Bu məbəd də xristian dünyası üçün mühüm əhəmiyyət kəsb edən məkandır. Burada yerləşən Apollon məbədi bu gözəlliklərdən yalnız biridir.

Rəvayətə görə eramızın 60-ci ilində baş veren zəlzələdən sonra şəhərdə çoxsaylı dağıntılar baş verib.

Bu zəlzələdən sonra indi çox yerlər dağılışa da, məşhur olan stadion, kilsələr, teatrlar, hamamları və bir çox digər tikili lər olan bu çox qiymətli qədim şəhəri hər il çoxsaylı turist ziyyəret edir. Burada qədim dünyadan sırı tarixi ilə baş-başa qalmaq mümkündür.

Romalılar Laodikiyaya böyük əhə-

miyyət verirdilər və buranı daha da gö-

zelləşdirmək üçün əllərindən gələnlər edirdilər.

Rəvayətə görə eramızın 60-ci ilində

baş veren zəlzələdən sonra şəhərdə

çoxsaylı dağıntılar baş verib.

Bu zəlzələdən sonra indi çox yerlər

dağılışa da, məşhur olan stadion,

kilsələr, teatrlar və hamamlara zərər dəyməyib.

Burada yerləşən Laodikiya kilsəsinin

xristianlıq üçün böyük mənası var.

Cünki bu kilsə xristian dünyasının ən qədim

və ən mühüm müqəddəs tikili lər sırasındadır.

Karahayit

Dünyada isti bulaqları ilə məşhur olan Karahayit Pamukkale yaxınlığında bir kiçik qəsəbədir.

Həm termal qırmızı suları, həm də palçıq hovuzları ilə ziyyətçilərini ən yaxşı şəkildə qəbul edən Karahayit həzəm, mədə, qaraciyer və öd problem-lərindən əziyyət çəkən insanların mütemadi olaraq ziyyəret etdiyini də qeyd etmək lazımdır.

Müalicəvi qaynar bulaq olan Karahayit suyundan içmeli su kimi də istifadə etmək olar.

Kaklik mağarası

Dənizlinin Honaz rayonunda yerləşən bu mağara dünyadan ən qədim mağaralarından biri hesab edilir. Rəvayətə görə bu mağara şəfa mağarası da adlanıb. Bunun da maraqlı səbəbi var. Kaklik mağarasındaki suyun kükürdülməsi onu şəfa verən yerlər sırasına əlavə edir. Məlum olduğu kimi, kükürd bəzi dəri xəstəliklərinə xeyrildir. Ona görə də bura şəfa tapmaq üçün gələnlər çoxdur. Bu yerin adını Kiçik Pamukkale və Pamukkale Mağarası kimi də eşidə bilərsiniz.

Bir sözle Denizli bölgəsi turistlərin heyral olduğu və tarixlə baş-başa qalladığı bir məkandır. Türkiyə səfər edən turistlərin böyük hissəsi məhz bu tarixi yerlərə baş çəkir və ona dünyaya daha da yaxşı tanıdır. Sizin də yolunuz bu qədim tarixlə zəngin əraziyə düşsə, mütləq minillik tarixə malik yerləri ziyyəret edin.

Sübhən MAHMUDOV

Təsisçi və baş məsləhətçi:

Aqil ABBAS

Baş redaktor:

İradə TUNCAY

Qəzet "Adalet" qəzetiñ bilgisayar mərkəzində yığılıb sehfələnmiş və "Son dakika" MMC Nəşriyyatında ofset üsulu ilə çap edilmişdir.

Müelliflərin mövqeyi ilə redaksiyanın mövqeyi üst-üstə düşməyə bilər.

KAPITAL Bankın 1 saylı Nəsimi rayon filialı.

kod: 200112 h\h

Müxbir hesab: 0137010001994

S.W.I.F.T. Bik: AIBAZ 2xhesab N:

3807001941100451111 VOEN: 1300456161

İndeks:0107 Qeydiyyat nömrəsi 100

Ünvan: Bakı AZ 1073 Metbuat prospekti, 529-cu mahalla, "AZƏRBAYCAN" nəşriyyatı, 6-ci mərtəbə.

Telefon: 538-05-50, 538-51-31, 534-55-98 Faks: 539-80-26

adaletqezeti@rambler.ru

adaletqezeti@mail.ru, adaletqezeti@box.az

Tiraj: 1500

Sifariş: 193

Çapa imzalanmışdır:

22.08.2024



16 ƏDALƏT •

23 avqust 2024-cü il